



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 15 may 2017-ci il Bazar ertəsi № 102 (6716) Qiyməti 60 qəpik

Gündəm

"Qarabağda müharibə Rusiyadan asılıdır" fikrinə fərqli reaksiyalar



"Azərbaycan da Gürcüstan kimi üzünü Avropa Birliyinə, NATO-ya tutmalıdır..."

yazısı sah.3-də

Əmir Teymurun nəticəsi necə ata qatili oldu? - Mehriban Vəzirin səfər təəssüratları, 5-ci yazı

yazısı sah.10-da

Təhlükəsizlik zabiti MTN agentlərinin de-şifrə olunmasından danışdı

yazısı sah.4-də

Azərbaycan bazarlarında Ermənistən məhsulları satılır - ilginc iddia

yazısı sah.4-də

Hay-küylü məhkəmələrdə üzə çıxan şok faktlar siyasetçilərin gözündə

yazısı sah.3-də

Bakıya ümid və vədlər, işgalçıya dəstək: Kremlin ənənəvi Qarabağ taktikası dəyişəcəkmi?

yazısı sah.13-də

Xalq artisti:
"Kim öz nişanlısını, bacısını götürüb təriyəsiz aktyorun tamaşasına gedər?"

yazısı sah.12-də

Qalmaqalla başlayıb, qalmaqalla bitən "Eurovision-2017" - Azərbaycan təmsilçisi 14-cü oldu

yazısı sah.11-də

Fəzail Ağamalı müalicəyə yox, istirahətə gedibmiş

yazısı sah.2-də

Günəş eynəklərini alarkən bunlara diqqət edin

yazısı sah.14-də



Ayaz Mütəllibov:
"Mən bu söhbətlərdən iyrənirəm"

yazısı sah.7-də



Əliməmməd Nuriyev:
"Nağdlaşdırma zamanı 1 faizlilik verginin tutulması nonsesdir"

yazısı sah.6-da



İsgəndər Həmidovdan 15 may hadisələri ilə bağlı mühüm açıqlamalar

yazısı sah.9-da

Xəbər

Göygöldə qadınlar birləşib kişini döydülər

yazısı sah.14-də

Rusiya-Azərbaycan tərəfdaslığı təhlükə altında

MOSKVANIN ÜAK SEÇİMİ, BAKININ KRİTİK GÖZLƏNTİSİ - GÖZLƏR PUTİNDƏ

Türkiyə lideri qısa fasılədən sonra yenidən Rusiyaya gedir; Putinlə görüşdən cəmi iki həftə sonra isə o, ilk dəfə ABŞ prezidenti ilə bir araya gələcək; düşmən tərəf təlaşda; erməni tarixçi: "Ankara və Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edə bilər..."



Beynəlxalq Bankın qəllənəşini da "Sapka Mamed" adı

iqtisadçı ekspert: "Məmməd Musayev ABB-yə borcu olanların əmlakını ələ keçirməklə məşğuldur..."

yazısı sah.5-də



"Fəzail Ağamalı müalicəyə yox, istirahətə gedib" - oğlu

M illi Məclisin deputati, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sehhətinin pisləşməsinə dair nəqə gündür ki, mətbuat sehfələrinə məlumatlar yer alır. Hətta deputatin sehhətinin pisləşməsinə görə xarici ölkələrin birində müalicəsini davam etdiridiyi deyilir. Buna görə də telefonlara cavab vermir.

Modern.az saytı məsələni dəqiqləşdirmek üçün Fəzail Ağamalının oğlu, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalievlə əlaqə saxlayıb. O bildirib ki, yazınlardan heç bir əhəmiyyəti yoxdur. "Əminliklə deyirəm ki, Fəzail müəllimin sehhətində heç bir problem yoxdur. Sadəcə, istirahətə gedib. Tam istirahətdə olduğu üçün mətbuatda görünmür. Buna görə yazınlardan heç birinin əsası yoxdur. Bu istirahət müəyyən şəxsi işlərlə bağlıdır. Yaxda müəyyən işləri nəzərə alaraq istirahətini indi həyata keçirməyə qərar verib. Yay aylarında hansıa xarici ölkəyə gedib dincəlmək üçün istirahət götürməyəcək. Azərbaycanda istirahət deyəndə ancaq yay ayları nəzərdə tutulur. Xaricdə isə belə deyil. Qiş yaz, payız aylarında istirahət etmək mümkündür. Fəzail müəllimin yaz aylarında istirahət etməsində təcəccübü heç nə yoxdur".

Fəzail Ağamalının oğlu atasının pehriz saxlaması xəberinə də aydınlıq getirib. "Fəzail müəllim Azərbaycana döndən qiyəməti o zaman verərsiniz. Onu da deymik, ariqlamaq sehhətində yaranmış hansıa problemlə bağlı olmaya bilər. Çünkü müəsir zamanda köklükdən fərqli olaraq, ariqlıq saqlamlıq elaməti sayılır. Əger kimsə getdiyi məkandan ariq formada geri döñürse, bu, həmin şəxsin daha sağlam həyat tərzi keçirdiyinə bir işarədir. Yeri gəlmışkən, deymik, Fəzail müəllim ölkədə olmasa da, həm oğlu, həm də partiya yoldaşı kimi gün ərzində bir neqə dəfə onuna əlaqə saxlayırıq. Ölkədəki və dünyadakı prosesləri yaxından izleyir".

Atasının hansı ölkədə dincəlməsinə gəlinçə, Elçin Ağamaliev bunun sərr qalmasını tövsiyə edib: "Amma istirahətini yaxın ölkələrin birində həyata keçirir".



Bu gündən hava pisləşəcək, şimşek çaxacaq, yağış yaşğacaq

E kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatə görə, bugün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitü üstünlük təşkil edəcək. Arabir yağış yaşğacağı gözlənilir. Axşam yarımadasının bəzi yerlərində intensiv olacağı, şimşek çaxacağı ehtimalı var. Şərqi küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə Abşeron yarımadasında 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütbət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək. Mayın 15-i axşamdan 16-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yaşğacağı gözlənilir. Bəzi yerlərde intensiv olacağı, şimşek çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Rayonlarda şimşek çaxacağı, arabir yağış yaşğacağı gözlənilir. Ayrı-ayrı yerlərde intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Mayın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə əraziində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşek çaxacağı, arabir yağış yaşğacağı gözlənilir. Bəzi yerlərde intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərde arabir güclənəcək.

"Əlim qırıq olsayıdı belə, o bayraqı tutacaqdım" - millimizin bayraqdarı



"Hər bir idmançının özündən çox şey asılıdır. Qalib olmaq olar, lakin əsas məsələ titulu qorumaqdır. İslamiadada həm karatedə, həm də digər idman növlərində qızıllarımızın sayı çoxdur. Fürsətdən istifadə edib, medal qazan idmançıları mizi tebrik edirəm". "Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateci Rafael Ağayev deyib.

O bildirib ki, bütün qələbəyoxdur. Çünkü hər bir medal lərə önmər verir. 75 kq çəki dərəcəsində mübarizə aparan kirsən, ciddi zədələrlə üzləşir. Karateçi uğurun arxasında kirsən. Elə şeylər var ki, pərdə ağır məşqərin dayandığını arxasındadır, onları siz görəyedib: "İstər ölkə birinciliyi olsun, istərsə də, Avropa və lənməyi ve bayraqımızın yüksəlyəndən qazandırmağa çalışacağım".

İslamiadada Azərbaycanın bayraqdarı olan R.Ağayev bundan qürur duyduğunu bildirib: "Bayraqdar olacağımı ilk dəfə eşidəndə çox sevindim. Bu, mənim üçün böyük şərəfdir. Əlim qırıq olsaydı belə, o bayraqı tutacaqdım. Bayraqdar olmaq hər bir idmançiya nəsib olmur. Nə qədər bu idmanda varam, Vətənimə qızıl medallar qazandırmağa çalışacağam".

Əlil-arəstantın işi növbəti dəfə məhkəməyə göndərilib

Ə lil-arəstant Rauf Sultanov azad olunması üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. İş hakim Rauf Əhmədovun icraatına verilib.

R.Sultanovun yaxınlarının verdiyi məlumatə görə, o, ərizəsində ölkə başçısının 10 fevral 2017-ci il tarixli sərəncamına istinad edib. Həmin sərəncamda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsinin daha geniş tətbiqi nəzərdə tutulur.

Yaxınları bildirirlər ki, R.Sultanova qarşı ireli sürürlən ittiham az ağır cinayətlər kateqoriyasına aiddir. Ona qarşı şikayət və tələb yoxdur.



Cəzanın qanunla müəyyən olaraq həbsdə saxlanılan edilmiş 3-də bir hissəsinin çoxunu çekib. Cəza çəkdiyi dövrə müsbət xarakterize olunub. Özü, valideynləri, qardaşı əlidir. Onlar ölkə başçısı və 1-ci vitse-prezidentdən xahiş edirlər ki, əlil

R.Sultanovun bacısı, ABŞ vətəndaşı Aynur Gülişik qeyd edir ki, qardaşının hazırladığı məhkəməyə ehtiyacı var, 1 ilən çoxdur ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində həkim nəzarətində saxlanılır. Bu gün də həbsdə ikən həkim nəzarətindədir.

Qeyd edək ki, anadangəmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov 3 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. □ E.MƏMMƏDƏLİYEV

Fransanın yeni prezidenti and içdi

D ünən səhər Fransanın yeni, 8-ci prezidenti Emmanuel Makron and içib. Makron artıq dünən axşamdan işə başlayıb.

Fransa prezidenti ilk rəsmi çıxışında deyib ki, seçki öncəsi verdiyi heç bir vədindən geri çəkilmir: "Biz tariximizdə en yaxşı sehfələrdən birini yazmaq üçün birleşmeliyik. Mənə her birinizin dəstəyi lazımdır. Biz fransızların özüne inamını qaytarımlıq".

E. Makron indiye qədər Fransa prezidenti olmuş şəxslərin ölkənin maraqlarının təmin edilməsinə böyük töhfə verdiklərini vurğulayıb: "General de Qoll Fransanın böyük lüyüն bərpa edib, Jorj Pimidi Fransanı iqtisadi nəhəngə çevirib, Valeri Jiskar d'Esten ölkəni müasir epoxaya daxil edib, Fransua Mitteran Fransa və Avropa arzusunu birləşdirib".

E. Makron əmin edib ki, dünya Fransanın sözlərini diqqətlə dinleyəcək: "Fransa həmisi azadlığın və dünyada həmrəyliyin tərafında olacaq. Bize dəha effektiv, dəha demokratik Avropa İttifaqı lazımdır. Avropa İttifaqı bizim gücümüz və suverenliyimizin vasitəsidir. Mən bu istiqamətdə bütün gücümü sərf edəcəyəm".

Bu gündən bu şəxslərə hava limanında viza veriləcək

B u gündən etibarən Azərbaycanda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 2 mart 2017-ci il tarixli "2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadaləşdirilməsi haqqında" sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycanda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akreditasiyadan keçməni təsdiq edən kart viza verilməsi üçün əsas hesab ediləcək.

Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin dün-yadakı risklər barədə hesabatunda qurumun direktoru Daniyel Kouts bildirib. Onun sözlərinə görə, Azərbaycan və erməni tərəfinin kompromislərə getmək niyyətlərinin olmaması və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.



Politoloq Eldar Namazov isə məsələ ilə bağlı modern.az-a açıqlamasında deyib ki, mühərbinin başlama ehtimalı çox yüksəkdir: "Erməni tərəfi sülh danişlarında hansısa nəticə əldə etməyə imkan vermir. Ümumiyyətə, erməni siyasi elitəsində belə fikir formalılaşır ki, heç bir erməni siyasetçi Dağılıq Qarabağın qaytarılması ilə bağlı razılığa imza at-mamalıdır. Əgər torpaqlar qaytarılmalıdır, Azərbaycan tərəfi bu-na yalnız güc tətbiq etməklə nail ola bilər. Yeni mühərbiyədə möğ-lub olub o torpaqları qaytarmaq onlar üçün daha meqbuldur, nə-ini, sülh yolu. Onların "siyasetçiləri" üçün saziş bayılgayı razılıq gəlmək də təhlükəlidir".

E.Namazovun fikrincə, Rusiya hər iki təref arasında saziş təmin etməzsə, mühərbiə ola bilər: "İrvanda bu ab-havani yalnız Rusiya sındırı bilər. Əgər

Politoloq Qabil Hüseynli

"Qarabağda müharibə Rusiyadan asılıdır" fikrinə fərqli reaksiyalar

"Azərbaycan da Gürcüstan kimi üzünü Avropa Birliyinə, NATO-ya tutmalıdır..."

bildirdi ki, həqiqətən de elə bir vəziyyət yaranıb Qarabağda müharibənin başlanması Rusiyanın asılı hala gəlib çatıb: "Beynəlxalq təşkilatlar demək olar ki, yaxasına kənarə çəkib. BMT və ATƏT-i nəzərdə tuturam. Böyük güclərdən məsə-lən, ABŞ Gürcüstanla bağlı məsələlərdə görünməmiş prinsipi-allıq nümayiş etdirir və Gürcüstanın ərazi bütövlüyünün təmin ediləcəyini bəyan edir və ərazi bütövlüyünün pozulmasına günahkar olan Rusiyana da tə-cavuzkar adlandırır. Amma ABŞ Azərbaycanın ərazilərini işgal edən Ermənistani ABŞ tə-cavuzkar elan etmir. Sanki Qarabağ məsələsi ABŞ-in yadına düşmür. Neticədə bölgədə bütün rıcaqlar Rusyanın elinə keçib. Hələ ki Rusyanın bu bölgə-dəki hegemonluğuna qarşı ne beynəlxalq təşkilatlar, nə böyük güclər hər hansı təsirli tedbirler görmək niyyətində olmuşlardır. Ona görə də xoşagelməz vəziyyət forma-laşır, Qarabağ məsələsinin təsirli sənki tamamilə Rusyanın elinə keçmiş kimi görünür. Bu-

nu hətta ABŞ da, Avropa Birliyi də söyləyir. Hami görür ki, Rusyanın mövqeyindən məsələnin necə həll ediləcəyi kifayət qə-dər asılıdır. Rusyanın mövqeyi isə Azərbaycanı qane edəcək mövqe deyil. Rusiya açıq kartla oynayır. Ermenistanı birmənli müdafiə edir. Belə olan halda Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyin başqa beynəlxalq vasitələrini axtarmalıdır. Azərbaycan da Gürcüstan kimi üzünü Avropa Birliyinə, NATO-ya yönəltməlidir".

Politoloq Elxan Şahinoğlu isə düşünmür ki, Qarabağda müharibənin başlaması Rusiyanın asılıdır.

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Qarabağda müharibənin başlamasına müxtəlif amillər təkan verə bilər: "Bu amillərdən biri de Rusiya faktorudur. Şübhəsiz ki, Rusiya münaqışının inhisarçısı kimi kifayət qədər ciddi təsir kimi faktorudur. Lakin müharibənin alovlanması Rusiyanın asılı olmayan amillər da sabəb ola bilər. İşğal altındakı Azərbaycan ərazilərini işğal etməyə yetməz, məsələnin beynəlxalq rezonansını da

mənistan Rusyanın forpostu ol-sa belə, burada da fərqli dairələrin, güclərin nüfuz müvəkkilərinin olması istisna deyil. Qarabağda müharibə Rusyanın ən son təzyiq vasitəsi və təbii ki, ən son ata bileyəci addimdir. Çünkü müharibə Rusiya tərəfindən alovlanıllarsa, daha geniş mi-qyas ala, hətta Rusyanın öz ərazi-lərinə keçə bilər. SSRİ-nin süqu-tu Qarabağdan başlığı kimi, Rusyanın çöküsü də Qarabağdan başlaya bilər".

Politoloq Elşən Mustafayev bildirdi ki, Rusiya problemi yar-adan olke kimi çıxarları xatirine Qarabağda hərbi əməliyyatların başlamasını təşkil edə bilər: "Ermənistan işğal altında olan torpaqları məhz onların va-sitesilə əle keçirib. Amma bu əməliyyatların başlayacağı halda itirən tərəf Ermənistən olacaq. Çünkü hər bir hərbi əməliyyat nəticə etibarı ilə hansısa ərazi-lərin ya işğal ya da azad olunmasına gətirməlidir. Ermənistən işğal altındakı Azərbaycan ərazilərini işğal etməyə yetməz, məsələnin beynəlxalq rezonansını da

unutmaq olmaz. Amma öz əra-zilərini itirmek təhlükəsi ilə üzlə-şə bilərlər. O zaman kimsənin, o cümlədən Rusyanın Azərbaycana söz deməye haqqı çatmaz, desələr bele sözleri eşidilməz. Yox eger, torpaqları-mızı azad etmek üçün hərbi əməliyyatlara başlaşaq və Ru-siya buna hansısa səbəbdən seyrə münasibət göstərsə, təbii ki, itirilmiş torpaqları asanlıq-la geri qaytaranq. Amma bu bir xəyaldır. Rusiya bizdən qarşılı-ğını almadan buna getməz. Bizzət istenilen qarşılıq isə o qə-dər qəbul olunmaz ola bilər ki, bu, Azərbaycan üçün itirilmiş torpaqlarımızın erməni işğalından qalmasından daha ağır olar. Ona görə də düşündürəm ki, bi-zə qarşı olacaq bütün faktorlara məhəl qoymadan Qarabağda müharibənin başlaması Azərbaycanın özündən asılı olma-lıdır. Biz işğal etmək üçün yox, işğaldan torpaqlarımızı azad etmək üçün müharibə edirik. Cə-tin olsa da bu məsələnin hellini ayri-ayrı dövlətlərin asılılığından çıxartmaq haqqımızdır".

□ Etibar SEYİDAĞA

Qalmaqallı məhkəmələrdə üzə çıxan şok faktlar siyasetçilərin gözündə

Hazırda Azərbaycanda aylar öncədən başlayan və bitmək bilməyen ciddi məhkəmə prosesləri gedir. İstər "MTN işi", istərsə də "Rabita işi" üzrə məhkəmələrdə çox ciddi faktlar üzə çıxır. "Beynəlxalq Bank işi" üzrə gedən prosesi də bu sıraya daxil etmək olar.

Hər üç məhkəmədə üzə çı-xan faktlar olınsın, faktların bu şəkil-də gündəmənən ötürülməsi qeyri-peşəkarlıq, dövlətin imicinə zərba vuran məsələdir. Daxilden tutmuş, xaricə kimi dövlətin agentura şəbəkəsinin dövlət üçün çalışması çox çətin olacaq. Çünkü insanlar zərba altında qalırsa, burada səhəbət sovet KQB-indən getmirsə, dövlətin təhlükəsizliyindən gedirə, bu tipli məsələlər ciddi önem ver-mak lazımdır. Ya birdəfəlik arxiv-lər açımlı, her şey sıfırdan baş-lamalı, ya da burlanın hamisində informasiya siyaseti düzgün qu-rulmalıdır. Lakin ele məlumatlar var ki, onlar düzgün ölçülü-biçi-lib verilməlidir. Siyaset xərinə hansısa məhkəmə prosesindəki faktları bu şəkildə açıqlamaq ol-maz. Məsələn, konkret adlar çə-kilir, burada QHT sədri, siyasetçi və başqa adlar var. Axi bunlar keçmiş SSRİ-nin KQB-sinə, ya-xud başqa dövlətin kəşfiyyat və xüsusi xidmət orqanına çalışma-yıblar. Hakimiyətde kimlərin ol-masından asılı olmayaraq, xüsusi xidmət orqanı bu tipli insanlar-dan istifadə etməyə çalışacaq.



Iqbal Ağazadə:
"Faktların bu şəkildə gündəmənən ötürülməsi dövlətin imicinə zərba vurur"



Mirmahmud Mirəlioğlu:
"Bu məhkəmələrin istənilən halda təsirləri olacaq"



Sərdar Cəlaloğlu:
"Açıqlanan faktlara hakimiyətin reaksiyası adekvat deyil"

Bunların hər biri dövləti baxımından ziyanlı deyil. Dövlət bundan ötrüdür və onun üçün də bundan istifadə edir. Amma cinayət varsa, hökmən araşdırılmalı və la-yiqli cəza verilməlidir".

KXCP sədri Mirmahmud Mirəlioğlu bu məhkəmələrin iqtida-rın siyasetini ortaya qoyduğunu söylədi: "Bunlar iqtida-rda uzun il-ler yüksək vəzifələr tutmuş şəxslərin hansı işlərlə məşğul ol-duqlarını göstərir. Təhlükəsizliyi-mizə necə böyük təhdidlərin ol-

duğunun bir daha şahidi olduq. Bunları zamanında dəfələrlə de-mişik, sadəcə, əhəmiyyət veril-məyib. Şok açıqlama kimi deyi-lənlər əslində mövcud problemlərdən diqqəti yayındırmağa yönəlib. Onun üçün bu faktlar üzə çıxarılır. Bu, əslində ölkəmizde yanlışlıqın, haranlığın məhkəmə-sidir. Sözsüz ki, bu faktların bu şəkilde üzə çıxarılmasının müsbət tərəfləri var. Amma bunlarla-hanısa nəticələrin çıxarılacaqını düşünmüram. Belə hadi-

olacaq".
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, dövlətdə korrupsiyanın olmasının əsas səbəbi aşkarlığın olmamasıdır: "O yerdəki qarantiyə var, orada mikrob inkişaf eder. Azərbaycanda hakimiyətin fealiyyəti şəffaf deyil. Xalqa hesabatlılıq yoxdur. İcra hakimiyəti üzərində nəzarət də mövcud deyil. Belə olan halda bu cür cinayətlər olur. Bu məhkəmələrdə üzə çıxan faktlara hakimiyətin verdiyi reaksiya qeyri-adekvatdır. Dövlət bun-lara yerində reaksiya vermelidir. Eldar Mahmudovla bağlı yüzlərə faktlar üzə çıxıb, amma o hələ də məsuliyyətə celb olunmayıb. Cahangir Hacıyev məhkəməsində konkret nazirlərin adını çəkdi, amma heç bir nəticə olmadı. Söhbət konkret cinayetkarlara qarşı mübarizədən gedir. Bütün bunlar onu göstərir ki, hakimiyət çox ağır vəziyyətdədir. Bu məhkəmələr neinkı cəmiyyətə yol tapmalı, bu məhkəmələrin üzərində hətta isti-naq tərəfənən məhkəmədən bir çox məsələlər gizlədir. Vaxtılı bu tipli məhkəmələr az olmayıb, o za-manlar istintaq orqanlarının özləri bir çox cinayətlərə yol veriblər. Bir fakt da unutmaq olmaz ki, ölkəmizdə belə cinayətlər on çox hü-quq-mühafizə orqanlarının daxili-dən başlayır. Bu da Azərbaycanda idarəetmənin aşağı keyfiyyətdə olması ilə bağlıdır. Ölkəmizdə kadrlar hakimiyətə sədəqəti ilə seçilir, amma əslində dövlət və xalqa sədaqətlərinə görə onlar se-cilədir. Cahangir Hacıyev hebs edilir, Elman Rüstəmov kənarda qalır. Belə şəxslər o vaxt vezifələri-ni itirir ki, hakimiyətə sədəqət-sizlik göstərirler. Nə qədər zərbe almalyıq ki, idarəetmə deyissin?"

□ Cavanşir Abbaslı

Azərbaycan bazarlarında Ermənistan məhsulları satılır - ilginc iddia

Eyyub Hüseynov: "Gürcüstan vasitəsilə Ermənistən kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir"



Eyyub Hüseynov

Daha sonra Ermənistanda vergi və gömrük qurumlarının idarə edən Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət almaq ittihamı ilə tutulublar.

İstintaq müəyyən edib ki, məmurlar bəzi sahibkarlardan meyvə-tərəvəzin Baqrataşen gömrük məntəqəsindən baxıssız keçirilməsi üçün rüşvət alıllar. Bu məhsulların arasında Azərbaycanda yetişdirilmiş almalar da olub.

Qeyd edək ki, Azərbaycanda da bir neçə dəfə Ermənistanda istehsal edilən məhsullar aşkarlanıb, məsələ ictimal iləşdikdən sonra həmin mallar bazarlardan yiğisidir. Ekspertlər bildirirlər ki, hazırda ölkədə qida təhlükəsizliyi ilə bağlı konkret məşğul olan qurum mövcud deyil. Lakin bunun yaradılması gündəmdədir. Belə ki, bu ilin fevral ayında ölkə prezidenti Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub: "Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ təzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyyənə normativlərinin hazırlanmasını və təsdiqini), risklerin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmek məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılsın".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda ölkədə qida təhlükəsizliyi məsəlesi heç də yaxşı durumda deyil: "Öten il Azərbaycana Gürcüstan vasitəsilə külli miqdarda Ermənistanda yetişdirilmiş ərik getirildi. Gürcüstəndə hər gün azərbaycanlılarla ermənilər görüşür, oradan bura mallar gelir. Heç kim də bu məsələyə nəzarət etmir. Birmənali şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarıymış. Lakin Ermənistən mallarının Azərbaycanda satılmasını qəbul etmirəm. Biz, istehlakçı hüquqlarını qoruyan Zaqafqaziya təşkilatı yaratmışaq və hələ on il öncə "Qırmızı Körpü" bazarsında təhlükəli malların qarşısını almışdıq. Ermənistən təşkilatlarının üzərində de müəyyən dərəcədə təsirlərimiz var. Ola biler ki, Azərbaycan mallarının üzərində etiket olduğu üçün onlar bunu müəyyənləşdirə biliblər. Yanlış fikirdir ki, Azərbaycan malları təhlükəlidir. Ermənistəndən Azərbaycana gələn malların üzərində etiket olmur. Ona görə də müəyyən edilmir və Gürcüstan vasitəsilə Ermənistən kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir. Buna nəzarət etmek dərəcədə müəkkəbdır. Ermənistən malı bir kənara, öten il eleyerli qarpişların monitoringini aparan zaman xeyli sayda kimyəvi maddələrlə zəngin, zəhərli məhsullar aşkar etdi. Demək olar ki, İrəndən gələn və yeri məhsulların 98 faizi kimyəvi zəhərlenmiş vəziyyətdə idi".

Ekspert bir müddət önce Azərbaycan bazarlarında aşkar olunan Ermənistən istehsal edilmiş şokoladlara da diqqət çəkib: "Bu cür hallar yol verilməz olsa da, Gürcüstan və Rusiya vasitəsilə bəzən Azərbaycana keçə bilir. Ermənistənla bağlı bütün növ malların Azərbaycanda satılması yolverilməz haldır. Fəaliyyətə başlayacaq olan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da təkliflər paketi təqdim etmişik. Qeyd etmişəm ki, eger orada QHT-lər KİV nümayəndələri təmsil olunmasalar və yalnız indiki dövlət qurumları təmsil olunsalar, bunun heç bir nəticəsi olmayıcaq. Orada tam şəffaflıq və ictimai nəzarət mexanizmi olmalıdır".

□ Əli RAIS

Lağv olunmuş MTN-in Antiteror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə ittihadın aktında bir sira MTN agentlərinin adları açıqlanıb. 7 milyon manatdan artıq dövlət vasitənin mənimşənilməsi epizodunda bəzi agentlərin kod adları, bəzilərinin işə həqiqi adları öz əksini tapıb.

İttihama görə, Elçin Quliyev, müavini İlqar Əliyev və digərləri 2011-2015-ci illərdə "Şimal küləyi" və "Qütb gecəsi" adlı əməliyyatlara ayrılan xüsusi xərclər smetasından 7 milyon manatdan artıq pulu mənimşəyiblər. Sənədləşməyə görə isə həmin pullar informator rolu oynayan müxtəlif "etibarlı şəxslər", yeni agentlərə ödənilib. İstintaqın qənaətinə görə, qeyd olunan 2 əməliyyat işi üzrə ayrılan vəsaitin çox az qismi "etibarlı şəxslər" çatıb. İşdə adları müəyyənəşdirilməyən agentlərin kod adları yer alıb:

"Terminator" - şəxsi işi Hilal Əsədova olan bu agentə 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul ödənilidiyti yazılıb.

"Samir" - 82 min AZN, 53 min ABŞ dolları, 6 min avro. Bundan başqa 2013-cü ilin prezident seçkili ərefəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilib.

"Agent Deniz" - adına 35 min AZN, 13 600 avro, 1200 dollar yazılıb.

"Hətəm" - adına 217 min AZN, 33 min avro, 5400 ABŞ dolları yazılıb.

"Atilla" - adına 12 min AZN, 44 600 avro, 1800 ABŞ dolları yazılıb.

"Əlizadə" - "fəal istifadə olunduğu görə" 15 min AZN mərafat alıb.

"Qəhrəman" - 31 min 500 AZN pul alıb.

Bunlar kimlikləri müəyyənəşdirilməyən və yaxud, müəyyənəşdirilib, açıqlanmayan agentlərdir. Lakin 4 şəxsin kimliyi ittihad aktında öz əksini tapıb. Həmin şəxslərdən 2-nin adı KİV-lərde açıqlanıb.

İttihad aktında adları açıq şəkildə yazılın agentlərin siyahısını belədir:

1. Etibarlı şəxs "BET" - Behbudov Elçin Tofiq oğlu. 2013-cü ildə A.Məcidov tərəfindən eməkdaşlığı cəlb olunub. Hər ay MTN-dən 2 min manat pul alıb, xarici səfərləri maliyyələşdirilib.

2. Etibarlı şəxs "YFH" - keçmiş maliyyə naziri Yusifov Fikret Hüseyin oğlu. 2015-ci ildə A.Məcidov tərəfindən eməkdaşlığı cəlb olunub. Bu müddət ərzində ona 90 min manat pul ödənilib.

3. Etibarlı şəxs "İƏ" - Əliyev İlqar Talişan oğlu. "Yeni Sabah" İctimai Birliyinin rəhbəri. 2011-2015-ci illərdə 132 min manat, 6100 ABŞ dolları, 2400 avro alıb.

4. Etibarlı şəxs "TT" - Məmmədov Elnur Vaqif oğlu. 2014-cü ildən eməkdaşlığı cəlb olunub. 2011-ci ildə ARCM-nin 311.1-ci maddəsi ilə

təqsirli bilinrək 4 il həbs cəzası alıb. Taleh Bağırovun "Müsləman Birliyi Hərəkatı" adlı qurum yaratmaq istəyi barədə məlumat verdiyinə görə 10 min manat birdefəlik pul mükafatı alıb.

Tanınmış vəkil Adil İsmayılov xususlu xidmət orqanları tərəfindən eməkdaşlığı cəlb olunan şəxslərin kimliklərinin açıqlanmasının dövlət sırrının işçisinin özüne başuculuğu gətirmir. Əməliyyat təsərrüfatında olan məsələlərin açıqlanması bu sahənin gələcəyini şübhə altına alır. Yayılan siyahılarda elə şəxslərin adları çə-

lərin açılması da doğru deyil. İş üzə göstərilən məbələr de inandırıcı deyil. Əməliyyat işçisi ilə mənbə arasında münasibət elə bir mübhəm münasibətdir ki, bunların açılması əməliyyat işçisinin özüne başuculuğu gətirir. Əməliyyat təsərrüfatında olan məsələlərin açıqlanması bu sahənin gələcəyini şübhə altına alır. Yayılan siyahılarda elə şəxslərin adları çə-

ların gələcək fəaliyyətlərini si-

fira endirir. Kim agent olduğunu bildiyi şəxsin yanında hər hansı bir əhəmiyyətli məlumatı danışar? Agentlərin de-sifre olunması ümumilikdə əməliyyat təsərrüfatının gələcəyini

şübə altına qoyur. Məhkəmədə hakim, katib, vəkillər, məhkəmə nəzarətçilər, ele

müttəhimlərin özleri də agentlərin kimliyini öyrənəcəklərsə, bu yaxşı heç nə vəd

Təhlükəsizlik zabiti agentlərin de-sifre olunmasından danışdı

Arzu Nağıyev: "Bu məlumatların yayılması ölkə üçün yaxşı heç nə vəd etmir"



şəbəkədəki divarında status yazıb. Həmin statusu təqdim edirik:

"Dövlət sırrı haqqında" Azərbaycan Respublikası Qanununun 5.4.2.-ci maddəsinə əsən "kəşfiyyat, eks-keşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında" məlumatlar dövlət sırrını təşkil edir. Artıq bir neçə gündür ki, kütüvə informasiya vasitələrində "MTN işi" üzrə ittihad aktına istinadən məzmunu dövlət sırrı təşkil edən bu tip məlumatlar yayılır. Bu məlumatları ittihad aktına yanan istintaqcılar və həmin ittihad aktını təsdiq edən prokuror dövlət sırrını yaymaqla dövlət əleyhinə cinayət etməsini başa düşürmü görsən? Həmin qanunla üzərələrin dövlət sırrını qorumaq vəzifəsi qoyulan qurumlar görsən hara baxır?"

Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev yaranmış vəziyyəti dəyərləndirirək "Yeni Müsavat" a deyib ki, belə məlumatların yayılması doğru deyil: "Böyük təessüfle qeyd edirəm ki, məhkəmələrdə məxfi əməkdaşlığı cəlb olunmuş şəxslər haqqda hər hansı bir məlumatlar açıqlanmamışdır. Düşünürəm ki, məhkəmələrdən istifadə edə bilməzdilər. Bu məsələlərin araşdırılması vacibdir, amma elə bir üsulla edilməliydi ki, "nə şış yansın, nə kabab".

- **Məhkəmə qapalı keçirilsə belə, həmin şəxslərin - agentlərin adlarının ittihad aktında yer almazı doğru olardı?**

- Elbəttə ki, agentlərin adlarının hər hansı bir şəkildə açıqlanması doğru deyil.

□ E.MƏMMƏDƏLİYEV

etmir. Yəni agentlər haqda danışmaq, kod adlarını, adlarının baş hərfələrini yazmaqla bildirmək ümumi işe ziyan vurmaqdan başqa heç nə verməyəcək. Dövlətə ziyan verilməsidir. Bəlkə agentlərin mükafati hansı məlumatları verdiklərinə görə alıqları da açıqlasınlar? Hansı istiqamətdə işlediklərini də açıqlasınlar, məsələ tamam bitsin! Bu gün baş verənlər geləcəkdə əməliyyat işlərinə böyük zərba vuracaq.

- **Ümumiyyətlə mənbələrə, informatorlara, "etibarlı şəxslərə" pul mükafatı, maaş verilməsinə nəzarət olunması qaydası var mı?**

- Nəzarət var. Mənbəyə pul ödənilirsə, raport yazılır. 1 manat verilənə belə, bu rəsmiyyətələşdirilməli, mənbə pulu alması haqda sənədə imza atmalıdır.

- **Mənbə pulu alarkən səs yazısı, videosu qeydə alınır-mı?**

- Video, səs yazısı adətən aparılmır. Pul kassadan çıxırsa, mənbənin öz imzası ilə həmin pulun alınması haqda sənəd tərtib olunur, sonradan müəyyən işlər tikiilir. Düşünürəm ki, adları çəkilən şəxslər agentlər olub. Bu şəxslər şəxsi əlaqəli şəxslər olublar.

- **Şəxsi əlaqədə olan şəxslərə verdikləri məlumatlara görə pul mükafatı verilməsi nəzərdə tutulur?**

- Bunların hamısı maliyyə idarəsində fiksə olunur. Rəməleshdirilir.

- **Bu məlumatların yayılması lağv olunmuş MTN rəhbərliyinin maraqlarına xidmət etmir ki? O baxımdan ki, əllərində ciddi, ölkəni silkələyəcək məlumatların olmasının mesajını üzdə olan agentlərin adlarının yayılması üzərində siyasi hakimiyətə çatdırmaq istəyirlər bəlkə?**

- Konkret ad çekmək istəmirəm. Söhbət sərf prosesdən gedirə, düşünürəm ki, bu konkret olaraq kiminə istəyi ilə ortaya atılıb. Ümumilikdə isə bəli, bu məlumatların yayılması, ölkə üçün yaxşı heç nə vəd etmir.

□ E.MƏMMƏDƏLİYEV

1,5 milyard dollara yaxın prob-lemlə kreditlərin həlli üçün heç bir addım atma-yan hökumət, bunun əksine olaraq, Beynəlxalq Bankın nəinki zərərlə aktivlərini, xarici borcunu da öz üzərinə götürüb. Qeyd edək ki, artıq ABB-nin zərərlə aktivləri dövlət bütçesinin həcmi-ne çatır.

bu bankın real vəziyyəti nə yerdədir. Niye? Bunu hesab-lamaq belə çətindir? Yoxsa bütün günahı əvvəlki rəhbərliyin üzərinə yixib olan-qalan emlakları da talamaq istəyənlər var? Əvvəl dedilər ki, bu bankı Cahangir Hacıyev tələyib. Düz deyirlər, tələyib. Amma bütün bunları tək etməyib. Belə iri cinayətlərdə ona yüzlərlə insan dəstək olmalı idi. Lakin

Məmmədovdan sonra banka Xalid Əhədov rəhbərlik edir. O, peşəkar bankirdir, onu düzüştür insan kimi tanıyıram. Lakin görünən odur ki, o da işin öhdəsindən gəlmir və ya formal rəhbərdir, reallıqda bank kənardan idare olunur. Çünkü yenə də şəffaflıq yoxdur, ne baş verdiyini bilmirik. Arada isə dövlət bu bankın 10 milyard manata yaxın problemlə

yard vəsaitdən başqa Neft Fondu da ABB-yə 1 milyard dollar depozit qoyub. İndi isə dövlət ABB-nin xarici borclarını ve başa düşdüyüm qədər Neft Fonduна olan borcunu da öz üzərinə götürür. Bir söz-lə, ABB tam təmizlənib özəl-ləşdirələcək. Ümumən düz-gün istiqamətdir, başqa yol yoxdur, eks halda bank bağ-laşınmalıdır. Bağlansa, yene de



Beynəlxalq Bankın qalan canını da "Şapka Mamed" alır

İqtisadçı ekspert: "Məmməd Musayev ABB-yə borcu olanların əmlakını ələ keçirməklə məşğuldur..."

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin yaydığı açıq-ılamaya görə, vaxtı keçmiş kreditlərle yanaşı, xarici borcunun ödənilməsi də dövlət hesabına həyata keçirilecek. Bankın yaydığı açıqlamada qeyd edilir ki, artıq ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktiv dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilib.

Maraqlı bir məqam isə ondan ibarətdir ki, Beynəlxalq Bankla bağlı araşdırma ortaya çıxarken, zərərlə aktivlərin həcmi 4 milyard olsa da, öten iki il ərzində 10 milyard manatı örtüb. Bu isə o deməkdir ki, Cahangir Hacıyevdən sonra bankın rəhbərliyinə gələnlər heç də ondan yaxşı işləməyiblər.

ABB ilə bağlı yaranmış bu durumu qiymətləndirən bank sektorunu üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqsūnas Əkrəm Həsənov vəziyyətin qeyri-şəffaf olmasından narahatlıq ifadə edib.

"Yeni Müsavat" a danışan ekspert C.Hacıyevdən sonra sözügedən bankda baş verən qanunsuzluqların da ifşa olunmasının vacibliyini qeyd edib: "Mən qorxuram ki, Beynəlxalq Bankdan "oğurlanmış vəsaitlər" deyil, "oğurlanmış və hələ də oğurlanan vəsaitlər" de-mək lazımdır. Fikir verin, indiyədək heç kəs çıxıb ictimaiyətə nail ola bilər: ""Elmar



nədənsə faktiki olaraq tək cə-zalandı. Ancaq önəmli olan heç bu da deyil. Əsas odur ki, C.Hacıyev 2 ildən çoxdur ki, həmin bankın rəhbəri deyil. Niye məlumat verilmir ki, o, banka nə qədər zərər vurub və bankın ondan sonrakı real maliyyə durumu necedir? Sonra bankı Elmar Məmmədova tapşırılar, ondan da yaxşı nə isə gözləmirdim. Çünkü C.Hacıyev heç olmasa peşəkar bankır idi. E.Məmmədov isə bazar alverçisi sə-viyyəsində bir kəs idi. Deyilənə görə o da banka xeyli zərər vurdu. Elə ona görə də öten ilin sonunda azad edildi. Heç olmasa ondan sonra çıxıb bu bankın real vəziyyəti ilə bağlı məlumatları paylaşardılar. Amma yenə də demədilər. Tam qeyri-şəffaf bir durumdur".

İqtisadçının sözlərinə görə, Cahangir Hacıyevdən sonra ABB rəhbərliyinə gələn iki bankır dövlətə dəymış zərərin böyüməsindən başqa heç nə yə nail ola bilər: ""Elmar

yük dövlətin üzərində olacaq. Sadəcə onu da unutmayaq, dövlət bizik, xalqı, hökumət bankı bizim pulumuzla xilas edir, buna görə də tam və et-təraflı şəffaf məlumat verilməli idi. Həm əvvəl, həm indi. Biz bankın real vəziyyətini bilməliyik. Eyni zamanda bankın qaytarılmayan kreditlərinin qaytarılmasına da ictimai nə-zarət olmalıdır. Daha "AqrarKredit" kimi Nuh əyyamından qalmış bir qurum bu işlə xəlvetdə məşğul olmalıdır".

İqtisadçının narahat edən əsas məqam isə odur ki, hökumət ABB-nin sağlamlaşdırılmasında bu qədər səxavəti davranı da, problemli kreditlərin həlli və bağlanan banklardan əmanətlərin qaytarılması ile bağlı eyni şekilde davranı: "Niye hökumət əhalinin borc problemlərinə dəstək olmur, borcluların başına oyun açılmasına da ekser hallarda göz yumur, amma Beynəlxalq Bankın borclarını və problemli kreditlərini üzərinə götürür, həmin problemləi kreditlərin qaytarılması barede ictimaiyətə məlumat verilmir? Niye hökumət "Bank Standard"da, "Texnika bank"da və digər müflis banklarda faktiki pulu batmış şəxslərə kömək olmur, amma Beynəlxalq Banka kömək edir və onun bu hala salınmasının ictimai tədqiqi üçün şərait yaratır? Mən bir daha deyirəm ki, ABB-in xilası düzgün addimdır, amma ictimai nəzarət olmalıdır. Yoxsa Mərkəzi Bank, Palata və "AqrarKredit" kimi qurumların ümidi qəlsaq, bir neçə ildən sonra onların da töötədiyi özbaşınalıqların qurbanı olduğunu başa düşəcəyik. O zaman ola bilər ki, xilas üçün ar-tıq pul da tapılmasın".

□ Nərgiz LİFTİYEVA

Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalır mı?

Ekspertlər müsbət tendensiya görürler, ancaq...

Neften dünya bazarında ucuzlaşmasından sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət proqramları tətbiq olunub, islahat yönümlü addımlar atılmışa başladı. Dövlət başçısı da keçirdiyi müşavirələrdə sahibkarların fəaliyyətinə dəstək və qayğıdan bəhs edib, onların inkişafının prioritet məsələ olduğunu vurgulayıb. Bəs görülən tədbirlər nəticəsində öten dövr ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı nə dərəcədə azalıb?

Deputat Vahid Əhmədova görə, bu asılılıq getdikcə azalır: "Uzun müddətdir ki, bu baredə çox danışılıb, dövlət başçısı tərəfindən də müyyən göstərişlər verilib. Əsasən 2016-2017-ci illərdə asılılıq müyyən qədər aradan qaldırılıb. Dündür, hazırlıda neft yənə də əsas ixrac məhsulumuzdur, milli valyutamız da faktiki olaraq neftdən asılıdır. Amma buna baxmayaraq qeyri-neft sektorunun inkişaf üçün işlər görülür. Xüsusən də kənd təsərrüfatında inkişaf var, müxtəlif sənaye obyektləri tikilir və s. Eyni zamanda son vaxtlar idxl 2 dəfə azaldılıb ki, bu da müsbət haldır. Ölək prezidentinin 2016-ci ilde təsdiq etdiyi strateji yol xəritəsində 11 sahənin inkişafı nəzərdə tutulub. Bura maşınqayırmalar, bank, nəqliyyat sektorları və s. daxildir. Hazırda Sumqayıtda, Mingəçevirdə, Balaxanıda salınan sənaye zonaları, nəqliyyat sektorunda gedən ciddi irəliləyişlər aparılan işlərin göstəricisidir. Bu gün Qaradağda Böyük Dəniz Limanı tikilir. Bütün bunular prosesin getdiyini göstərir. İşlər görülür, lakin müyyən qədər zaman lazımdır. Amma ümumi götürəndə qeyri-neft sektorunun inkişafı, elbette, ürekaçan deyil. İstərdik ki, bu sektor inkişaf eəsən və Azərbaycan ümumiyyətə, neftdən asılı olmasın. Amma hələlik asılılıq var. Çünkü bizim dövlət bütçəmizin hardasa 50 faizdən çoxunu neft gəlirləri təşkil edir və sosial layihələr də neftdən gələn gəlirlərən asılıdır. 2017-ci ilin 5 ayında qeyri-neft sektorunda dəha çox artım olub. O cümlədən idxl kəskin azalıb, ixrac artıb. Əger qeyri-neft sektorunun inkişafına il əvvəl başlasaydıq, bu gün elə ciddi bir problemimiz olmazdı".

İqtisadçı ekspert Natiq Cəfərli də ölkə iqtisadiyyatının neftdən asılılığının azaldığını bildirədə, bunun çox az olduğunu dedi: "Öslində makroiqtisadi göstəricilər baxanda görür ki, asılılıq azalmayıb. Çünkü xarici ticarətde hələ də neftin hegemonluğu hiss olunur. Son illərdə, sadəcə, qazla bağlı artım var. Belə ki, ixracın 8 faizini qaz təşkil edib. Halbuki bu göstəriçisi 1 il bundan önce 2 faizə çatmadı. Lakin bu da neft-qaz sektorudur. Neftdə müşahidə olunan azalma da təbiidir. Çünkü son illər Azərbaycanda neftin hasilatı azalıb. Xarici ticarətdə neftin payının azalması qazın payının çoxalması hesabına baş verib. Amma buna yənə də resursdan asılılıq demək mümkündür. Yeganə azalmalar ondan ibarətdi ki, əvveller neftin qiymətinin yüksək, hasilatın çox olduğu dövrde Azərbaycanda ümumadxalı məhsulda neftin payı kifayət qədər yüksək göründü. İndi ümumadxalı məhsul dollar ekvivalentində xeyli dərəcədə azalıb. Cəmi 3 il bundan önce bizim ümumadxalı məhsulumuz dollar ekvivalentində devalvasiyalardan önce təqribən 72 milyard dollar idı, bu gün artıq 32-35 milyard dollara qədər azalıb. Yəni bu, qeyri-neft sektorundakı ciddi irəliləyişin nəticəsi deyil. İnkər etmək olmaz ki, keçən il kənd təsərrüfatının inkişafında az da olsa artım müşahidə olundu. Bu da Rusiya il Turkeyə arasında gedən münaqışının nəticəsidir ki, bu münaqışə zəminində Azərbaycan malları Rusiya bazarında Turkeyə məhsullarını əvəz eləməyə nail oldu. Əsasən də pomidor ixracatı təqribən 7 dəfə artıb. Bütün bu xırda artımlara baxmayaraq, ümumən götürəndə Azərbaycan iqtisadiyyatında həm ümumadxalı məhsul, həm xarici ticarətin formalşamasında, həm büdcədə neftin rolü, hələ də kifayət qədər yüksək səviyyədədir. Neftdən gələn gəlirlər bütçənin 50 faizini təşkil edir. Dolayısı ilə neftdən asılılıq var. Neft hasilindən gələn vergilər ümumi vergi toplanmasının 30 faizini təşkil edir".

Dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan işlərlə geldikdə isə, ekspert dedi ki, bunların ən yaxşı halda növbəti iki ilde nəticə verməsi gözlənilir.

□ Əli RAIS

"Yeni Müsavat"ın "Bizim qonaq" rubrikasında bədəfəki qonağımız Konstitusiya Araşdırma Fonduun rəhbəri Əliməmməd Nuriyevdir. Biz onunla QHT-lərin hazırlığı problemlərindən və Azərbaycanda Açıq Hökumət Təşəbbüsü ilə bağlı görünlən işlərdən danışdıq.

- Əliməmməd müəllim, həzirdə hansı sahələrdə fəaliyyət göstərisiniz? Əsas işiniz nədən ibarətdir?

- Mənim əsas fəaliyyətim vətəndaş cəmiyyəti ilə bağlıdır. Amma eyni zamanda bu sektorun nümayəndəsi olaraq bir çox məsələlərlə bağlı ekspert qismində çıxış edirəm. QHT sektorunun nümayəndəsi kimi Əfv Komissiyasında da çalışıram. Eyni zamanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoruyam. Həmçinin bir müddət Mədən Sənayesinde Şəffaflıq Koalisyonunun koordinatorı olmuşam. Çox müxtəlif ictimai funksiyalar daşıyıram, hüquq müdafiəcisi kimi de fəaliyyət göstərirəm. Çalışıram ki, cəmiyyətin ehtiyaclarından irəli gələn, bildiyim-bacardığım sahələrde bu tələbatların ödənilməsində iştirak edir.

- Hazırda an çox müzakirə olunan "Nağdsız hesablaşmalar haqqında" qanunu necə qiymətləndirirsınız?

- Bu qanun qəbul olunduqdan sonra qanunvericiliyə müvafiq olaraq, bütövlükde dövlət büdcəsindən ayrılan vəsaitlərlə əlaqədar bütün əməliyyatların köçürmə vasitəsilə həyata keçirilməsi tələb olaraq qoyuldu. Şübhəsiz ki, bu çox vacib və əhəmiyyətli bir qanundur. Korrupsiyaya qarşı mübarizənin əhəmiyyətli alətlərindən biri saýla bilər. Şəffaflığın təmin edilməsində önemli rol oynaya bilər. Bir çox ölkələrin təcrübəsində de bu cür qanunların qəbul edilməsinin şahidi olur. Çox təessüf ki, Azərbaycanda əməliyyatların böyük bir hissəsi nağd hesablaşmalar yolu ilə həyata keçirilir. Bu da korrupsiyaya şərait yaradır. Xüsusilə də dövlət büdcəsində ayrılan vəsaitlərin təyinatına uyğun olaraq xərclənməsinin təmin edilməsi şərtlərindən biri de nağdsız hesablaşmalardır. Nəzərealsa ki, dövlət sifarişləri əsasında dövlət satınalmaları həyata keçirilir. Bu zaman da bəzi hallar da baş verirdi ki, ayri-ayrı şirkətlər tenderi udduqdan sonra hesablarına köçən vəsaitin hamısını nağdlaşdırıb illər. Bu zaman yeyinti halları ortaya çıxdı. Bu da gizli iqtisadiyyatın ayaq aşmasına, vəsaitlərin ölkədən çıxarılmasına gətirib çıxarırdı. Ona görə də bu qanun qəbul olunması çox vacib idi. Ancaq burada bəzi məsələlər nəzərə alınmadı.

- Qanunun çatışmayan cəhətləri də oldu... Hazırda QHT-lərin an böyük problemi bank hesabındaki vəsaitlərin nağdlaşdırılması ilə bağlıdır. Bununla bağlı MBNP-yə də, hökumətə də müraciətlər olundu. Nəticə necə oldu?

- Qanunda müxtəlif sektorlara diferensial yanaşma olmalı idi. Hətta özəl sektorun içinde də müxtəlif istiqamətlərə münasibətdə, eyni zamanda medaya münasibətdə fərqli yanaşmaların olması vacib idi.

QHT-lərə münasibətdə də bir çox amillər nəzərə alınmalı idi. Təessüf ki, qanun geniş ictimai müzakirədən keçmədiyi üçün bu amillər nəzərə alınmamışdı. Qanun özəl sektorun fəaliyyətində də müyyəyen problemlər yaratdı. Qanun tətbiq olunanda həmin boşluqlar ortaya çıxdı. Banklar isə Maliyyə Bazarlarına

nümayəndələri ilə birlikdə görüş keçirdi. Çox maraqlı bir görüş idi. Bir çox məsləhlərə aydınlıq gəldi. Daha sonra problemin həlli istiqamətində addımlar atıldı.

- Onu da nazərə almaq lazımdı ki, Azərbaycanda nağdsız hesablaşmaların həyata keçirilməsi üçün fiziki məna-

yem. Biz həmcinin vergiləri ödədikdən sonra VÖEN hesabındaki vəsaitləri depozit hesablarımıza və ya digər hesabımıza köçürməkdə də məhdudiyyətə üzləşirik. Banklar isə deyir ki, bunun üçün əvvəlca vəsaiti nağdlaşdırılmışınız, 1 faizlik vergini ödəməlisiniz, dəha sonra depozit hesabına yer-

təessüf ki, bəzi donorlar Azərbaycanda QHT-lərə qrant vərəkən selektiv yanaşmalara yol vermişdilər. Onlar hökumətə qarşı sərt münasibətdə olan QHT-ləri qrantlarla təmin etmişdilər. Bir çox hallarda bu proses hesabatlı olmamışdı. Bəzi QHT-lərə milyonlarla manat pul yönəldilmişdi. Onların heç de

Azərbaycanın maraqlarına zidd hərəkət edən QHT-lər araqı yeni üßüllərlə həmin qrantları əldə edirlər. Onlar Azərbaycandan kənarda infrastruktur yaradıblar, bəyñəlxalq donorlarla kooperasiyaya giriblər, milyonlarla dollar qrantlar alırlar. Qonşu ölkələrdəki QHT-lərlə birgə əməkdaş-

“Nağdlaşdırma zamanı 1 faizlik verginin tutulması nonsesdir”

Əliməmməd Nuriyev: “Bu, banklar tərəfindən və ya göstərişi verən qurum tərəfindən vətəndaşları talamaqdır”



“Qanunlar geniş müzakirələr və məsləhətləşmələr olmadan həyata keçirilir”

ləşdirə bilərsiniz. Bu nonsesdir, bu absurddur. Bu, banklar tərəfindən və ya göstərişi verən qurum tərəfindən vətəndaşları talaqaqdır. Bu da onun nəticəsidir ki, qanunlar geniş müzakirələr və məsləhətləşmələr olmadan həyata keçirilir. Halbuki həm normativ hüquqi aktlar haqqında konstitusiya qanunu, həm Azərbaycanda Açıq Hökumətin Təşviqi Milli Fəaliyyət Planı, həm ictimai iştirakçılıq haqqında qanunun tələbləri onu göstərir ki, hər bir normativ hüquqi akt ictimai maraqlara toxunursa, geniş ictimai müzakirədən keçməlidir.

- Əliməmməd bəy, QHT-lərin hər hansı başqa hansi problemləri var? Qrantların qeydiyyatı, xarici donorlardan grantların alınmasında hər hansı çətinliklər yaşanır mı?

- 2014-cü ildə QHT-lərlə bağlı qanunvericiliyə, “İctimai birliklər haqqında” qanuna, “Qrantlar haqqında” qanuna, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” qanuna müyyən dəyişikliklər edildi. Bu da QHT-lərin fealiyyətinin şəffaflığının ve hesablılığının artırılması ilə bağlı idi. Bəzi QHT-lərin yol verdiyi qüsurlar, qeyri-şəffaf işləmələri də qanunvericilikdə belə sərt dəyişikliklərin edilməsinə getirib çıxartmışdı. O zaman bəzi QHT-lər hesablarını daxil olan vəsaitləri nağdlaşdıraraq özlərinin depozit hesablarına köçürmüdürlər. Nəticədə oradan faizelər əldə etməyə başlamışdır. Bu da qrantların təyinatı üzrə xərclənməsinə mane olmuşdu. Eyni zamanda bu hökumətin, vergi orqanlarının dəqiqəti cəlb etmişdi. Bəzi QHT-lər isə bu vəsaitlərlə siyasi fəaliyyətə başladılar, müxtəlif partiyalarla dəstək olmağa çalışıdlar. Bu da dövlət orqanlarının qanunvericilikdə bipli pulu bankdan çıxarmalar etməsinə getirib çıxardı. Nəticədə beynəlxalq donorların ayırdığı maliyyə vəsaitlərinə çıxışa qoyulan qadağalar aradan qaldırıldı. Ancaq hesab edirik ki, proses davamlı olmalıdır.

- Ancaq burada qurunun oduna yaşı da yandı...

- Burada balansı qorumaq çox vacib məsələdir. Bir tərəfdən birləşmək azadlığının təmin edilməsi, digər tərəfdən kənara təsirləri minimuma endirmək üçün dövlətçilik baxımdan zəruri bir addım idi. Çünkü dövlət özünün bütönlüyünü, suverenliyini, milli məyənlilikləri qorumağı borcludur.

vətəndaş cəmiyyətinin qarşısında duran problemlərin həlliనə yox, siyasi məqsədlərə yönəldilməsi ilə bağlı fikirlər də geniş vüsət aldı. Bu baxımdan qanunvericiliyə dəyişikliklərin səbəbləri bunlardır.

- Bəs, nəticələri nələr oldu?

- 2014-2016-ci illərdə nəticələri ağır oldu. Demek olar ki, xarici donorlardan alınan qrantın miqdarı kəskin azaldı. Qanunvericiliyin mahiyyəti ondan ibarət idi ki, xarici donorlar Azərbaycanda qrant vermək hüququ əldə etməli idilər. Qrantların qeydiyyatı sərtləşdirilmişdi. Həmin donorlar Azərbaycanda nümayəndəlik yaratımlı idi, həmin nümayəndəlik qrant vermək hüququ əldə etdikdən sonra Azərbaycanda fiziki və hüquqi şəxslərə qrant verə bilərdilər. Mən düşünürəm ki, bu belə də zamanında mövcud təhlükənin aradan qaldırılması üçün, kənar təsirləri minimuma endirmək üçün dövlətçilik baxımdan zəruri bir addım idi. Çünkü dövlət özünün bütönlüyünü, suverenliyini, milli məyənlilikləri qorumağı borcludur.

- Ancaq burada qurunun oduna yaşı da yandı...

- Burada balansı qorumaq çox vacib məsələdir. Bir tərəfdən birləşmək azadlığının təmin edilməsi, digər tərəfdən kənara təsirləri minimuma endirmək üçün dövlətçilik baxımdan zəruri bir addım idi. Çünkü dövlət özünün bütönlüyünü, suverenliyini, milli məyənlilikləri qorumağı borcludur.

- Əliməmməd müəllim, Açıq Hökumət Təşəbbüsü adı altında böyük bir proses başlaşa da, böyük ictimaiyyət bundan xəbərsizdir? Nədir Açıq Hökumət Təşəbbüsünü mahiyyəti?

(Davamı növbəti sayımızda)

□ Nərgiz LİFTİYEVA
□ Foto müəllifindir

"Baxış bucağı"**1992**

-ci ilin 14 mayı Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə gəldiyi gün kimi təqvimə düşüb. Həmin ilin 6 martında Xocalı hadisələri ilə əlaqədar etiraz dalğasının nəticəsində istefə verməyə vədar olan eks-prezident Şuşanın işgalindən sonra yenidən hakimiyyətə qayıtsa da, kürsüdə duruş götər bilmədi və nəinki postunu, hətta ölkəni tərk etmək məcburiyyətində qaldı. O günər haqda danışmağı heç xoşlaşmayan Ayaz Mütəllibovla səhbət digər məsələlərdən "körpü" saldıq.

- *Ayaz müəllim, İsləm Oyunlarını izləyirsinizmi?*

- Televiziya vasitəsilə izləyirəm. Amma birbaşa baxmaq imkanım olmur. Ailədə müeyyən problemlərimiz var idi, ona görə də hələ ki evdə çıxmırıq. Ancaq deyə bilərem ki, çox tərifləyiq tədbirdir. Bu yarışlara ev sahibliyi etmək o deməkdir ki, Azərbaycan İsləm dəyərlərinin tərefindədir, ölkəmizin bəzi düşmənləri bizi tam Avropaya bağlayır. Avropa dəyərlərinə də hörmətimiz var, ancaq biz müsəlman aleminin bir üzvüyük. Bu mənada siyasi mənada çox yaxşı tədbirdir. Çox qəşəng də görünür. Adam valeh olur, mənim qəlbim qurur hissi ilə dolur. 10-15 il ərzində nəhəng işlər görülür. İndi cəmiyyətdə narazı olanlar da var. Mən həmin narazılardan soyuşmaq istəyirəm: siz heç yuxunuzda görmüşdünümüz ki, Baki belə gözel şəhərə çevriləcək?

- *Amma müsəlman dünyasının aparcı üzvü olan İranın Azərbaycan'a xos olmayan münasibətləri artıq adı hal alıb. İran hətta Azərbaycanın müstəqilliyini daha gec, 8-ci tanıdı. Niyyə Tehran bu davranışlarını davam etdirir?*

- Müeyyən təzyiq formasını daşıyan məsələlədir. Bu, dünənin, bu günün məsəlesi deyil, tarix boyu Azərbaycanla qarşısırma olub - padşahların vaxtında da. Ele o vaxtdan gələn məsələdir. Ancaq siyasi nöqtəyi-nəzerdən gərək İranla diplomatik xətlər münasibətimizi saxlayaqq, bunu da hörmətli prezident edir. Rəsmi dairələrde İran-Azərbaycan əməkdaşlığı göz qabağındadır.

- *Bakının xoşməramlı siyaseti İranın mövqeyini dəyişdirmir, niyyət?*

- Azərbaycan ərazi nöqtəyi-nəzerindən İranın şimalıdır. Ona görə bunlar təhlükəsizlik baxımından ehtiyat edirlər. Bütün Avropa ilə six əlaqələrimiz, Amerika ilə işbirliyimiz müeyyən dərəcədə bunları narahat edir. Ona görə ölkə prezidenti çox incə şəkildə öz işini aparır, bu da hər iki terəfə nümunə olmalıdır. Aydın məsələdir ki, İran mühüm bir müsəlman dövləti olaraq Amerika siyasetində öz yerini tutub - əfsuslar olsun. Mən bunu İranda olanda hiss etmişəm. İranın vitse-prezidenti Həbibli ilə görüşdə o, məndən soruşdu ki, bildiyimizə görə, siz amerikanlarla işbirliyi-ne gedirsiz. Dədim hə, var

elə şey, bizim iqtisadi vəziyyətimiz gərgindir, qəçqınlarımız çoxdur, biz gərək bu eməkdaşlıqdan da istifadə edək. Ancaq bildirdim ki, bu, sizin narahatlığınıza səbəb deyil. Öksinə, mən sizə əmin edə bilerəm ki, lazımlı olsa, biz sizinlə Amerika arasında ortaqlıq da edə bilərik. Mən baş nazir vəzifəsində olanda Rəfsəncəni və xanımı ilə görüşümüz oldu. Orda İran prezidenti belə bir söz dedi ki, Xəzərin səviyyəsi qalxır, bu əngəldən sizin xəbəriniz var mı? Bu, ne deməkdir? (gülür) Dədim, Şura hökumətinin burda təqsiri yoxdur.

- *25 il əvvəl may ayında İranın Qarabağ təşəbbüsü oldu, Şuşa işğal olundu. Necə bilirsiniz, Şuşanın işğalı İranın Qarabağ vəsítəciliyinə zərba*

maati sakitləşdirdim, ancaq çox ağır vəziyyət idi. Azadlıq, müstəqillik uğrunda "mübərəzəmiz" - bu adlarla camaati küçələrə çıxardırdılar, bize çox baha başa geldi. Belə mövqə qoyuldu ki, biz Rusiya ilə yox, Türkiyə ilə yaxın olmalıyıq. Mən Türkiyədə olanda fürsətdən istifadə edərək prezident Turqut Özala fikrimi çatdırırdım. Dədim ki, biz qardaş milletik, Türk dövlətinə, sizin xalqınızın derin hörmətimiz var, ancaq bizim də tariximiz var, biz tarix boyu Rusiyanın tərkibində olmuşsunuz. Ona görə də birdən-birə bir böyük qardaşı digər böyük qardaşla dəyişə bilməzdik, çünkü bizim Qarabağ xətamız var. Demək istəyirəm ki, eger Azərbaycan ərazisi ilə bağlı problem varsa, bunun səbəbini bö-

na yaradıblar. Xristian dünyasının yarıdan çoxu ermənilərə inanır, ele bilir ki, yer kürəsinə en zəif, en yazılıq bir milətdirlər və çox günahlarından keçmək lazımdır. İlham Əliyev prezident vəzifəsində seçiləndən sonra bizim xarici siyasətimiz mükəmməl qayda-də idarə olunur. Biz real situasiyani bilmeli və qolumuzu çırmayıb işləməliyik. Özümüzə irad tutmaqla işləri irəli apara bilməyəcəyik. Ancaq orada ümumi işləri kənarə qo-yub şəxsi işləri ilə məşğul olanlar çox olub.

- *Azərbaycan hökumətində hansısa postu tutmaqla bağlı təklif gələsə, qəbul edərsiniz?*

- Yox, yox. Mən xahiş edirəm, Şaşa və Laçının işğalının sebəplerini başqa yerde axtarın, həmin hadisələrə yox. Bununla əlaqəsi olmayıb. Yüz faiz deyirəm. Əger məni Xocalı ilə əlaqədar istefaya göndərməsəyilər, heç bu söz-söhbətlər də olmazdı. Rəhim Qaziyev kimlər öz günahlarını mənim üzərimə yuxarıq istəyir. Internetdə oxuyuram ki, "Ayaz Mütəllibov iqtidara qayıtməq üçün Şuşanı..."

- Mənə qəлиз suallar verirsin (gülür). Ancaq bunlar ciddi suallardır. Qısa şəkildə cavab vermək mümkün deyil. Gün-gündən vəziyyət deyişir, müxtəlif rənglər alır. Ancaq hələ SSRİ zamanında biz Rusiyanın vasitəsilə... Bu münaqişə SSRİ-nin mövcudluğu şəraitində yaranıb, ona görə biz gərək Kremlle işleyəydik. Ancaq biz 20 Yanvar hadisələrindən sonra Kremlən küsdük, arxamızı əvvəldik, bizim yerimizi ermənilər tuttular və öz işlərinə başlıdalar. Bele məsələlərdə incimək lazımdır, iş getməlidir. Biz dedik yox e, biz ruslarla əməkdaşlıq edə bilmərik. Eyni zamanda indi də deyirik, bu münaqişənin açarı rusların elindədir. Bəli, rusların məsələye müyyəyen təsiri var, ancaq

"Mən bu söhbətlərdən iyrənirəm"

Ayaz Mütəllibov: "Cılız avaralar çıxmışdalar meydana, hələ də onların zibilini çekirik"

kim i düşünülmüşdü, yoxsa elə bu plandan İranın da xəbəri və orada iştirakı var idi?

- Men qıti deyə bilmərəm ki, İranın burada eli, marağı var. Ancaq istər-istəməz bu haqda düşünürük. O ərefədə İrana ilk dəfə mən getmişəm, daha sonra isə Yaqub Məmmədov. Hər iki ziaretimizdə engeller oldu. Mən fevralın 14-de İranda oldum, İsləm ölkələrinin iqtisadi birliyinin toplantısına qatıldım. Orada mənə zəng etdilər ki, Xocalını atəşə tuttular. Mən dərhal prezident Refsancanı ilə görüşdüm, xərici işlər naziri Vilayeti de yanında idi. Dədim ki, indicə belə bir xəber almışam, Xocalını atəşə tutublar, siz ne edə bilərsiniz? Dedi ağayı-Mütəllibov, bizim adımız bədnəmdir, bizi terrorcu kimi qəlema verirən, ancaq bunu baxmayaq, bizi sizin uşaqları ilə öz döşərgələrimizdə hazırlaya bilərik. Dədim yox, söhbət indidən gedir, heç olmasa siyasi addımlar atın.

- *Elə bu günlərdə ermənilər də etiraf etdilər ki, Şuşanın işgalində Rusiyaya məxsus güvvələr də iştirak edib. Versiyalardan biri də budur ki, Şuşa Ayaz Mütəllibovun hakimiyyətə qayndışından sonra azad olunacaqdır...*

- (əsəbi halda) O, Rəhim Qaziyevin söhbətləridir. Bunu öz təqsirini boynundan atmaq istəyir. Rəhim Qaziyev "Şuşanı versəm, onda gulləmə başına çaxacağam" demişdi. Şuşa da getdi, gulləsi də qaldı, özü də sağ-salamatdır, kefi də kökdür.

- *Elə isə ruslar niyyət Şuşanın işgalində maraqlı idilər?*

- Mən onu deyə bilmərəm ki, ruslar maraqlı idi. Mən bilmədiyim fikirləri işlətmirəm. Filan daim axtarışdayıq, filan qruplar, filan dövlətlərdən bəhs edirik, ancaq özümüzden daşılmırıq. Şuşa mühəsirəde olanda, 1989-cu ildə mən 3-4 nəzirle Şuşada olmuşdum. Orada iclasda çıxış etdim, ca-

yuk siyasetdə görmək lazımdır. Kim ne deyir-desin, ancaq burada siyaset var. Böyük siyasetdə varsansa, siyasetçi olaraq reallığı qəbul etməlisən və qız kimi inciməməlisən, heç ki mərişənd etməmeli, söz atmamalısan. Özün etmisən, özün də cavabını ver. Mən size açıq deyim, Elçibey İranın eleyhinə bir qurum yaratdı, guya cənubi azerbaycanlıları üşyana qaldırmış niyyətli. Qarabağ dərdimiz olan yerde Büttöv Azərbaycan Birliyindən danışmaq olardı?

- *Elçibey o zaman prezident deyildi... Rusiyani "böyük qardaş" adlandırdınız. Azərbaycanın an böyük diaspor təşkilatını lağv etməyə çalışır bu "qardaş". Yeri gəlmışkən, ÜAK-la bağlı etirazınızı Moskvadakı hansısa dairələrə çatdırırsınız?*

- O hadisələr qanqaraldıcı hadisələrdir, mən o günləri xatırlamaq istəmirməm. O haqda cox danışılır. Tarix beledir də... Ancaq olan olub.

- *Demək olarmı ki, hakimiyyətə qayış planı uğurla başa çatısaydı, AXC ilə koalisiya qurulsayıdı, hər şey başqa cür olardı?*

- Bəli, koalisya şəklinde cəmiyyətini idarə edə bilmədik. Çünkü dildə razılıq var idi, eməldə yox. Əks təqđirdə ola bilər ki, torpaqların işğali bu dərəcədə olmazdı. Bəzim bir cəbhəm var idi - Qarabağ, ikinci cəbhə neyə lazım idi? Bu, ne demək idi? Deyirdim, siz mənə qarşı cəbhə açırsınız? Məni komunistinən böyük üzvü kimi təqđim edib mənə təpinirsiniz, bu, ne deməkdir, niyyə bele edirsiniz? Komunist var idi, qurtardı. Qorbaçov seçiləndən, yenidenqurma siyasetindən sonra mənimcün komunist sisteminin aqibəti görünmədi. Komunist sistemini dağıdan Qorbaçov özüdür, bir-iki dəfə də çıxış edib deyil ki, mən çox şeyi bacarmamışam, amma komunist sisteminin belini qırımsam, bunu də özümçün qələbə sayıram. Amma siz de tutmusunuz məndən. Azərbaycan sisteminde nə komunistbazlıqdır? Hər yer dağılırdı, partiblətləri yandırırdılar. Deyirdim, Moskvani tənqid edirsiniz, ancaq özünüz Yeltsin Moskva-sı ilə işləyirsiniz. Deməli, Rusiya iqtidarındakı qarşıdurmadan sui-iştəfadə edirsiniz. Ancaq burada mənim adımı "Moskvadakı adamı" kimi qoymusunuz.

- Tənbəllik edirik. Ancaq ermənilər işləyirlər, özü də çox möhkəm. Özü də bu gün, dünən, srağagün yox, çoxdan işləyirlər. Onlar stəkanda firti-

vam etdirirəm, müsahibələr verirəm, həm iqtisadiyyat, həm siyasetlərə bağlı öz fikirlərimi gizlətmədən deyirəm. Yəqin ki, bunu oxuyanlar, qərar çıxaranlar da var. Mən şad oluram ki, hardasa mənim fikirlərim iqtidarından fikirləri ilə üst-üstə düşür.

- *Səhbətimiz 1992-ci ilin may hadisələrinin ildönümüna tasadüf edir. O günləri xatırlayırınsınız?*

- O hadisələr qanqaraldıcı hadisələrdir, mən o günləri xatırlamaq istəmirməm. O haqda cox danışılır. Tarix beledir də... Ancaq olan olub.

- *Demək olarmı ki, hakimiyyətə qayış planı uğurla başa çatısaydı, AXC ilə koalisiya qurulsayıdı, hər şey başqa cür olardı?*

- Bəli, koalisya şəklinde cəmiyyətini idarə edə bilmədik. Çünkü dildə razılıq var idi, eməldə yox. Əks təqđirdə ola bilər ki, torpaqların işğali bu dərəcədə olmazdı. Bəzim bir cəbhəm var idi - Qarabağ, ikinci cəbhə neyə lazım idi? Bu, ne demək idi? Deyirdim, siz mənə qarşı cəbhə açırsınız? Məni komunistinən böyük üzvü kimi təqđim edib mənə təpinirsiniz, bu, ne deməkdir, niyyə bele edirsiniz? Komunist var idi, qurtardı. Qorbaçov seçiləndən, yenidenqurma siyasetindən sonra mənimcün komunist sisteminin aqibəti görünmədi. Komunist sistemini dağıdan Qorbaçov özüdür, bir-iki dəfə də çıxış edib deyil ki, mən çox şeyi bacarmamışam, amma komunist sisteminin belini qırımsam, bunu də özümçün qələbə sayıram. Amma siz de tutmusunuz məndən. Azərbaycan sisteminde nə komunistbazlıqdır? Hər yer dağılırdı, partiblətləri yandırırdılar. Deyirdim, Moskvani tənqid edirsiniz, ancaq özünüz Yeltsin Moskva-sı ilə işləyirsiniz. Deməli, Rusiya iqtidarındakı qarşıdurmadan sui-iştəfadə edirsiniz. Ancaq burada mənim adımı "Moskvadakı adamı" kimi qoymusunuz.

- *Rusyanın Dağlıq Qarabağın ətrafindakı əraziləri geri qaytarmaq niyyətində olmasa barədə xəbərlər nə dərəcədə reallığa əsaslanır?*

- Mən reaksiyamı çıxışlarında bildirirəm. Başqa cür kimləsə əlaqə yoxdur... □

- *“Rusiya Azərbaycandan bir şey istəyir”*

- *Bu torpaqlar itiriləndə və siz də hakimiyyətə galə bil-məyib Moskvaya uçanda hansı hissələr keçirirdiniz? Seviniriniz?*

- Yox. O, mənim xasiyyətim deyil. Unutдум. Allaha üzümü tutдум, dedim ki, Sən bilərsən, mən əfv edirəm bütün düşmənlərimi.

- *Siz də o fikirdəsinizmi ki, Rusiya Azərbaycana qayıtmış istəyir?*

- Rusiya Azərbaycandan bir şey istəyir: istəyir ki, Azərbaycanın əraziyindən üçüncü bir dövlət istifadə etməsin, təhlükəsizliyinə zərər getirməsin. Yerdə qalan məsələlərdə Rusiyanın nəhəng dövlət olduğu göz qabğındadır, onun heç neyə ehtiyacı yoxdur, hər şeyi var, nefətdən tutmuş brillantdan almaza qədər.

- *Rusyanın Dağlıq Qarabağın ətrafindakı əraziləri geri qaytarmaq niyyətində olmasa barədə xəbərlər nə dərəcədə reallığa əsaslanır?*

- Onlar deyirlərsə, biz də deyək də. Biz müqavimət göstərməliyik. İnciylə kənardə oturmağın nəticəsi nə olacaq ki?

- *Gərək siz də etiraz səsinizi qaldırırasınız belə məsələlərdə...*

- Mən reaksiyamı çıxışlarında bildirirəm. Başqa cür kimləsə əlaqə yoxdur... □

Elsad PASHASOV





Xeyriyyəçilər ferması

Zamin HACI
 zaminhaci@gmail.com

Coxdan müşahidə elədiyim bir vəziyyət var: Azərbaycanda kim xeyriyyəçilik fikrinə düşsə, imkansız uşaqlara, məktəblilərə hədiyyə, kitab-filan paylaşımaq istəsə dağ kəndlərini, gözəl mənzərlə yerləri seçir. Burda "ucqar kəndlər" anlaysı slində çox nisbindir. Aran rayonlarında, isti, tozlu, şoran kəndlərimizdən daha ağır günlər keçirən onlara kəndlər, minlərlə uşaq-lar var. Deməli burada məqsəd ayrıdır.

Ümumən bizim xeyriyyəçilik prinsiplərimiz karikaturdur. Bir nəfər var, adını çəkmək istəmirəm, hansısa şübhəli yollarla gedib milyarder olub. İndi biz bununla fəxr eleməliyik, həmyerlimizdir axı. Di gəl adəmin adı hansısa arvadına 500 milyon dollara yaxın aliment ödəmək tipində məsələlərdə çəkilir. O pulu bir erməni, yəhudi qazansa nə qədər tələbə oxudarı, milletinin geləcəyinə investisiya qoyardı. Bizimkilər isə yüngül qadınların bədənинə maya qoyular və bu mənada elinə keçən 15-20 manatı barda xərcəməyə qaçan hansısa ərgən maşın yuyucusundan qəti fərqlənmirlər. Yəni bu iş Londonda ya Əhmədlidə yaşamaqla ölçülüür. Məhiyyət eynidirsə, düzələn iş deyil.

Ancaq bu millətin messenat övladları da olub axı. Hacı Zeynalabdin Tağıyev kimi, məsələn. Haqqında cürbəcür əfsanələr uydurulsə belə, ortalıqda həqiqət olmasa millət onu belə uzun zaman sevməzdi. Tağıyevin portretini ofisində, evinə asan adamlar görmüşəm. Təbii, bunu da çox danışsan "Tağıyevi, uşaqlarını acıdan öldürdü, bizdə el üçün ağlayan göz kor olur" söhbəti ortaya çıxacaq. Bu isə ling ki-mi bir söhbətdir, qarşısını heç nə ilə blok elemək olmur.

Elə bu arvadına dünyada görünməmiş boşanma ödənciyə adı çıxan qardaşımız gözü çıxan qardaşlar silsilesindən imiş. Bunun atası sovet dövründə rayonda konser kəmətinin müdürü olub, yerli hökumətimiz tutub gülələnmə cəzası kəsib - faktiki, heç neyə görə. İndi belə şəraitdə, hardasa yetim böyüyüb eli çörəyə çatan, milyarder olan adam azərbaycanlılara niyə kömək etsin? Biz onun atası öldürüləndə səsimizi çıxartmışdıq? Yox.

Məqamı gəlib, çıxdan eşitdiyim bir əhvalatı yazdım. Deyilənə görə olmuş hadisədir. Sovet vaxtı "iks" rayonumuzdan (rayonun konkret adı da var idi, pis çıxmazıñ deye yazmadım) bir nəfər Nüsret adlı şəxs gedir Rusiyaya, orda yaxşı imkan, pul qazanır, nəhəng bir kombinatın direktoru olur. Bunun yerliləri bir gün toplaşırlar, deyirlər gedək Nüsretin yanına, bize çörək versin. Gəlib Nüsreti tapırlar, deyirlər qardaş, sən bize çörək ver, işe düzəlt, rayonda acıdan qırılıq. Nüsret hirsle yerində qalxıb bünürlər qovur, deyir: "Rəhmətinin uşağı, mən 30 ildir üzümü qırxanda da güzgüyə baxmırıam ki, öz rayonum olan adımı görərəm, siz isə gəlib mənimlə işləmək istəyirsiniz! Rədd olun burdan!"

Sonda hörmətli oxuların iki reaksiyasına yer ayrıraq. Birini Elçin bəy (özü adını yazmamağı istədi, mən də belə verdim, indi tapın görək hansı Elçin bəydir) zəng vurub bildirdi. "Türkən və deniz" adlı yazımla bağlı. O yazıda türkənlərin Xəzər üzüne hesrət qalmasından, dənizin hasarlanmasından danışılırdı. Elçin bəy deyir Türkənda Xəlil Rza Ulu-türkün bağlı var. İnqilabçı şairimiz sağ olsayıd bir nəra çəkib milləti ora tökerdi, hasarları uçurdardı. Yaxşı xatırlatmadır.

İkinci isə Taleh Rzaxanov yazdı. Taleh bəy bizim Bakı Beynəlxalq Avtovağzalından çox yazmağımızı sezik, öz müşahidələrini bölüşmək istəyib. Deyir Sumqayıtda universitetdə oxuyuram, təzəlikcə ora getmək üçün avtovağzala gələndə bir qadın avtovağzalın qarışq binasına baxıb "Bura lap fermaya bənzəyir" dedi. Taleh bəy özü isə binanı qıraqdan baxanda yekə üzüm tənəyinə oxşadıb.

Əslində bu özü bizim iqtisadi uğurlardan sayılır, çünkü hərə avtovağzala baxanda bir zad görür. Deməli avtovağzal çoxlu zad olur. Rəngarənglik, mirtiklər, göy qurşağı belənçik yaranır, ürəyimiz açılır. Doğrudan da avtovağzalın binası uzun və boş dəhlizlərinə görə tam fermadır. İçində ineklər çatışır.

Sözləyi, elə dövlət özü də bilmir bu rəngarəng baxış bucaqlarına görə avtovağzalı kimə tabe eləsin. Bir ara Ziya müəllimin qardaşında idi, sonra alıb Nəqliyyat Nazirliyinə verdilər, ora ləğv ediləndə Prezident Administrasiyasına bağışladılar, nəhayət təzəlikcə deyilənə görə Rabitə Nazirliyinə veriblər. Bəlkə də bu yazı çıxan gün Beynəlxalq Avtovağzal Kənd Təsərrüfatı Nazirliyinə verildi. Niye də yox? Rayonlardan qatıq gətirən nənələr üçün də yaxşı olar, bəlkə bilet pulu düşər.

Rusiya-Azərbaycan tərəfdashlığı təhlükə altında

Bu gün - mayın 15-de Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyat məsələsinə baxacaq. Bəzi məlumatlara görə, məhz bu gün 16 ildir mövcud olan böyük bir ictimai təşkilat haqda qəti qərarın çıxarılacağı gözlənilir - özü də hökmün neqativ olacağını söylənilir.

Xatırlaqla ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-in fealiyyətində Rusiya qanunvericiliyinin pozulduğunu iddia edir. Bundan qabaq məhkəmə iki dəfə - son olaraq isə aprelin 26-da işə baxmağı təxire salıb.

Gözləniləndiyi kimi, belə bir iddia Azərbaycanda ciddi etiraz doğurub, hətta "açıq səmada şimşək" effekti yaradıb. Diaspor təşkilatımız, ictimai-siyasi xadimlər, deputatlar bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyi barədə xəbərdarlıq ediblər. Ötən həftəsonu isə Azərbaycanda Rus İcması, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitesi xüsusi etiraz bəyanatları yayıb, mayın 12-de ise Milli Məclisin Hüquq siyaseti və dövlət quruluğu komitəsinin sədri Əli Hüseynli Rusiyaya gedib.

Vəziyyətin ciddiliyini Diaspor Komitesinin bəyanatındaki aşagıdakı sitatdan da aydın görəmək olar. Əslində belə bir bəyanat müraciətdən daha çox, Rusiya istibləşmentinə üvanlı xəbərdarlıq sayılılmalıdır. Sitat: "Təəssüf hissi ilə bildiririk ki, son dövrlər daxil olmuş məlumatlar Rusiyada müyyən anti-Azərbaycan dairələrin ÜAK-in fealiyyətini dayandırmak istiqamətində xüsusi fəallıq göstərdiyini, təşkilatın bağlanması üçün məhkəməyə təzyiq etmək cəhdlerinin intensivləşdirilən söyleməyə esas verir. Dövlət Komitesi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmış məqsədyönlü fealiyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin edaletli qərar verəcəyinə inandığını ifadə edir.... ÜAK-in fealiyyətinin dayanması iki ölkənin ümumi mənəfələrinə tama-mile ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdəşliyinin əleyhinə olan qüvvələrin məraqlarına xidmet edə bilər".

Bəs, məhkəmənin qərarı nə olacaq? Soydaşlarımızın Rusiyadakı ən böyük təşkilatı yaşayacaqmı, yola davam, yoxsa tamam deyiləcək? Bir çox siyasi müşahidəçilərə görə, bu sualın cavabı xeyli dərəcədə Rusiya-Azərbaycan münasibətlərinin xarakterinə və orta perspektivdəki gələcəyinə mühüm işid salacaq. Yeni qərarın daha çox siyasi mahiyyət daşıyacağı ilə bağlı artıq daşlaşmış rəylər mövcuddur.

Yəqin ki, rəsmi Moskva da vəziyyətin fərqindədir. Onun da yəqin fərqindədir ki, artıq bu məsələ Azərbaycan ictimaiyyətinin diqqət merkezindədir və iki ölkə arasında münasibətlərin gelecəyi üçün növbəti, güclü test kimi qəbul olunur. Bu xüsusda Moskva məhkəməsinin qərarı faktiki şəkildə Kremlin



Moskvadan ÜAK seçimi, Bakının kritik gözləntisi - gözər Putində

Bu gün azərbaycanlıların Rusiyadakı ən böyük təşkilatı ilə bağlı son qərar verilə bilər; yola davam, yoxsa erməniyə ərməğan - Kremlin siyasi qərarı nə olacaq?..

Bakiya özünəməxsus mesajı anlamına gələcək.

Qərar qurumun ləğvi barədə olacaqsa, buna şəksiz ki, ən çox ermənilər və onların Rusiyadakı havadarları sevinəcək, Azərbaycan-Rusya elaqələrinə, Rusiyanın Qarabağ məsələsində vəsaitçilik imicinə, bütövlikdə Rusiyaya qarşı Azərbaycanda mövcud olan kövək etmədən təzəbə dəyəcək. Yada salaq ki, Kreml rəsmiləri Azərbaycanı strateji tərəfdəş adlandırmadan yorulmurlar. Elə isə artıq bu strateji tərəfdəşliq da ciddi imtahan qarşısındadır.

Onu da unutmaq olmaz ki, Azərbaycan Rusyanın əsas silah alıcılarından biri, deməli, hem də Rusiyadan problemlər bündəsinə zənginləşdirən ölkələrindərdir. ÜAK-la bağlı ləğv qərarı hərbi-texniki əməkdaşlığı da zərəb vura bilər ki, bunun da altını ən çox Rusiya çəkər. Moskva rəsmiləri defələrə bəyan ediblər ki, "biz Azərbaycanın silah satmasaq, onu başqa ölkələrdən alacaq".

Sözsüz ki, işgalçi Ermənistən marağındañadır ki, Rusiya Azərbaycanla silah ticarəti içinde olmasın. Ancaq bu, Rusiyanın da dövlət marağındañır? Əsلا. Deməli, məninqələ iki ölkə münasibətlərinin aşağı səviyyə keçməsini Kreml arzulaya bilməz. O zaman ÜAK qalmaqla ermənilərə bağlı çevrələrin işidir, Putın onları yerində oturtmalıdır. Bu olmazsa, belə qənaət hasıl olacaq ki, artıq Kreml başçısı onların diktəsi ilə hərəkət edir. Yaxud nəticə hasıl olacaq ki, Putın hakimiyyəti Azərbaycanı nəyə görə cəzalandırmaq, sixisdirək xətti götürüb. Nəyə görə? Bunu da yəqin ki, tezliklə biləcəyik.

ÜAK-la bağlı qərarın Azərbaycanın Rusiyadakı səfiri P. Bülbüloğlu siyasi analitik D. Kokordinova görə isə P. Bülbüloğlu ÜAK-in fealiyyətinə bəzəzi hallarda qısqanc münasibəti göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndərinin ÜAK-dan uzaqlaşdırılması naıl olub. Ən son məlumatə görə isə, artıq səfir də vəziyyətin kritikliyini nəzərə alaraq, Əli Hüseynli ilə birgə Rusiya rəsmiləri ilə temaslərə keçib.

Bütün hallarda ÜAK etrafında yaranan situasiyadan bu qənaətə gəlmək mümkündür ki, iki ölkə münasibətləri növbəti, qəliz bir dövrünü yaşayır. O üzdən Rusiya Ali Məhkəməsinin ləğv qərarı ikitərəflı münasibətlərinde hansısa mərhələnin altına cizilmiş anlamına gələcək. Top Rusiyanın meydanındadır.

□ Analitik xidmət

Bu gün - 1992-ci ilin 15 may hadiselerinden 25 il keçir. Xatırladaq ki, 1992-ci ilin mart ayında o zamanki Azərbaycan prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımı ilə əlaqədar davamlı istəfa tələbləri qarşısında hakimiyətdən istəfa vermişdi. Prezident səlahiyyətlərini Ali Sovetin sədri Yaqub Məmmədov icra edirdi və ölkədə prezident seçkisi elan olunmuşdu.

May ayının 14-də isə Ayaz Mütəllibov qəfil geri qayıdaq Ali Sovetin tribunasından hakimiyətə döndüyünü elan etmişdi. Neticədə gərgin vəziyyət yaranmış, Azərbaycan Xalq Cəbhəsinin öncülliyü ilə xalq külələri meydانlara axışaraq ölkə Konstitusiyasının Ayaz Mütəllibov tərəfindən pozulduğu elan edilmiş və Ali Sovetin qarşısında nəhəng mitinq keçirilmişdi. Xalqın ayağa qalxması mayın 15-də Mütəllibovun yenidən hakimiyətdən getməsi və Moskvaya qaçması ilə nəticələnmişdi.

O dövrən indiyədək 15 may hadisələrinə münasibət birmenali olmayıb. Məlum hadisələr ya xalq inqilabi, ya postsovet məkanında ilk məxməri inqilab, ya konstitusiyanın müdafiəsi hərəkatı, ya da dövlət çevrilişi kimi qiymətləndirilib. 15 may hadisələrinin əsas iştirakçılarından, meydanda öndə olanlardan biri də o zamankı AXC-nin liderlərindən biri İsgəndər Həmidov idi. Həmin hadisələrdən sonra daxili işlər naziri olan İsgəndər Həmidovla 25 il önce baş verənlər barədə danışdıq.

İsgəndər Həmidov bildirdi ki, 1992-ci il mayın 15-də AXC-nin dövlət çevrilişi etdiyi barədə iddialar əsassızdır: "Çünki əslində dövlət çevrilişini Ayaz Mütəllibov mayın 14-də həyata keçirmişdi. Ayaz Mütəllibov 1992-ci ilin martında səhhetinə görə prezident vəzifəsindən istəfa vermişdi. Prezident səlahiyyətini Ali Sovetin sədri Yaqub Məmmədov həyata keçirirdi. Təxminən iki ay sonra-mayın 14-də Mütəllibov qəfildən geri döñərək güc yolu ilə Ali Sovetin binasına daxil olmuş və hakimiyətə qayıtdığını elan etmişdi. O zamankı konstitusiyada istəfa vermiş prezidentin sonradan geri qayıdır özünü prezident elan etməsi nəzərdə tutulmurdu. Mütəllibov isə həmin addımı atmaqla konstitusiyani pozmuş və dövlət çevrilişini etmiş oldu. Ayaz Mütəllibov və tərəfdarı aşkar şəkildə dövlət çevrilişini etmişdir. Ölkədə dövlət çevrilişini həyata keçirildiyini görən xalq və onun aparıcı qüvvəsi Xalq Cəbhəsi konstitusiyanın bərpasına nail olmuşdan ötrü Ali Sovetin qarşısına yürüş-miting elədi. Bu yürüş-miting dövlət çevrilişini deyildi, dövlət çevrilişinin qarşısını almaq və konstitusiyani pozanları geri oturtmaq üçün xalqın mübarizəyə qalxması idi. O dövrə xalq hərəkatının aparıcı qüvvəsi olan AXC-nin qərargahının qarşısına xalq



15 may 1992-ci il, Baki

"Bizim hakimiyətə gəlmək fikrimiz yox idir"

İsgəndər Həmidovdan 15 may hadisələri ilə bağlı mühüm açıklamalar

"15 may olmasaydı, Azərbaycan ikinci 28 aprelə yaşaya bilərdi..."

yığıldı və 15 mayda konstitusiyanın bərpası çağırışı ilə Ali Sovet yürüş oldu. Bu hadisədə heç bir dövlət çevrilişindən, güc tətbiqindən səhbət gedə bilməz. Bir nəfərin belə burnu qanamadan dinc bir yürüş-miting keçirildi. 1 milyondan yuxarı insan bu yürüş-mitingə qatılmışdı. Ona görə də cəmi bir gün önce dövlət çevrilişini edib hər kəsi hədələyən Ayaz Mütəllibov qəçdi. Sonra isə Ali Sovetin sədri Yaqub Məmmədov istəfa verdi və İsa Qəmbər mayın 17-də Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini müvəqqəti icra etdi, mən daxili işlər naziri, Tofiq Qasimov isə xariçi işlər naziri oldu. Xalqın ayağı qalxması ölkə konstitusiyasının pozulmasına qarşısı alındı. Azərbaycanda məxməri inqilab 1989-cu ildən başlanmışdı və bu məxməri inqilab Azərbaycanın müstəqilliyinin əldə olunmasına nail ola bildi".

Ayaz Mütəllibov və bir sərəşənin 15 may hadisəsini AXC-nin silah gücünə həyata keçirdiyi dövlət çevrilişini adlandırmamasına gəlince, İsgəndər Həmidov vurğuladı ki, Mütəllibov daim bu fikri təkrarlamalı özünün həyata keçirdiyi dövlət çevrilişini pərdələməyə çalışır: "Ayaz Mütəllibov təbiətcə çox qorxaq, cılız bir siyasetçi olub. Qorxaqlığına və konstitusiyani pozmasına həmişə bəhanələr axtarıb. Öz qorxaqlığının üstün malalamaqdan ötrü 25 ildir deyir ki, AXC tankla gəlib onu deyirdi. Halbuki, 15 mayda heç bir dövlət çevrilişini, inqilab olmamışdı. Hakimiyəti zəbt edən Mütəllibovun bu qanunsuz hərəketinin qarşısını almışdan səhbət gedirdi və qarşısı alındı. Milyon yarımla adam ayağa qalxıb bunu etdi".

Sabiq daxili işlər naziri xa-

president seçkisi nəzərdə tutuldu. Hansı qüvvə həmin seçkide hakimiyətə gəlsəydi o da iqtidár olacaqdı. Biz seçkide yolu ile hakimiyət formalaşmasının tərəfdarı idik. Düşünmürdü ki, neyin bahasına olur-olsun mütləq AXC hakimiyətə gəlməlidir. AXC-nin hakimiyətə gəlməsi 1992-ci ilin 7 iyundan keçirilən qanuni prezident seçkilərində Əbülfəz Elçibeyin prezident seçilməsi ilə baş verdi. O vaxta qədər Ali

Sovetin sədri, iki-üç nazir AXC-dən idi, qalan nazirlər isə əvvəlki hakimiyətin kadrları idi. Hətta Ayaz Mütəllibovun baş nazır təyin etdiyi Rəhim Hüseynov AXC hakimiyətə dövründə də həmin vəzifədə işlədi. AXC-nin hakimiyətə gelişən seçkide nəticəsində baş vermişdi".

"Zaman-zaman belə fikirlərə rast gəlirik ki, Xalq Cəbhəsi hakimiyətə bir qədər gec gələsəydi, aralıq dövrə başqa bir qüvvə hakimiyət olsayıb və bundan sonra Xalq Cəbhəsi iqtidara gələsəydi, hakimiyətin ömrü uzun olacaqdı. Sizcə AXC vaxtından əvvəl hakimiyətə gəlmədi" salınca isə İ.Həmidov belə cavab verdi: "AXC hakimiyətə gəlmədi. AXC-ni xalq hakimiyətə getirdi. Biz xalqın seçimi ilə üz-üzə qaldıq, xalq teləb edirdi ki, AXC hakimiyətə gəlməlidir və xalq öz istəyini həyata keçirdi. Əbülfəz bəy də bunu nəzərdə tutub deyirdi ki, mən hakimiyətə gəlmək istəmirdim, mən xalq hakimiyətə gətirdi. Xalq diktə etdi və bizi hakimiyətə getirdi, bizim hakimiyətə gəlmək fikrimiz olmayıb".

İsgəndər Həmidov üstündən 25 il keçidkən sonra geriye baxanda peşmanlıqlı hissi yaşamadığını söylədi: "Tam səmimi deyirəm ki, əgər yenidən anadan olsayıdım və bilsəydim ki, qarşıda ağır bir mübarizə, həbsxana həyatı, məhrumiyyətlər var, yenə də o yolu seçərdim. Biz bir an da peşman deyilik. Ölkənin müstəqiliyindən gözəl nə ola bilər. Biz müstəqilliyimizə nail olmuşuq. Bunun nəticəsində ordumuz, pul vahidimiz, dövlət sərhədimiz, himnimiz, bayraqımız, gerbimiz var, dünya birliyinin üzvüyü. Birləşən insanlar peşmanlıqlı keçirməzlər, qırur hissi keçirərlər. Keçidiyim həmin mübarizə yolunda peşman deyiləm və yoldaşlarım da peşman deyiləm".

□ Etibar SEYİDAĞA

Açıq danışmaq zamanı

Elsad PASASOV
epashasoy@yahoo.com



Erməni metbuati Qarabağ qanunsuz gələn turistlərden yazib. Separatçı rejimin "iqtisadiyyat nazirliyinin turizm idarəsi"ne istinadən iddia olunur ki, 2017-ci ilin birinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə işğal zonasına gələn əcnəbilərin sayı 10 faiz artıb.

Özü de işğal altındakı ərazilər qeyri-qanuni gələnlərin sayına görə... Rusiya, ABŞ və İran vətəndaşları "İiderlik" edir, sonrakı yerlərdə isə Avropa ölkələri gelir. İndi təsəvvür edir, bizim başımızın altına 23 ildir "atəşkəs" yastığı qoyub danışqıllarla müddəti uzadan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri vətəndaşlarının sərbəst şəkildə işğal altındaki Azərbaycan ərazilərinə gəlib-getməsinə göz yumurlar. Üçüncü yerdəki məsələn qonşumuza da bir "bərəkəlləh" düşür, Qarabağdakı məscidlərdə donuz saxlayan donuzluların büdcələrinə turizm saridan dəstek verdiyi üçün...

ABŞ Gürcüstanın işğal olunmuş ərazilərindəki separatçı rejimlərlə əlaqələr quracaq her kəsi sanksiya ilə hədələyir, bununla bağlı qərar qəbul edir, Rusiyaya çağırış edir ki, torpaqları tərk etsin. Amma Azərbaycanın işğal altındakı torpaqlarına vətəndaşlarının gelişinə heç olmasa, tehlükəsizlik baxımdan reaksiya verib "Qarabağ getmeyin, ora müharibe zonasıdır" çağırışını etmir.

İndi necə olur bu ölkələr Azərbaycanın yer üzündə silinmiş Ağdam şəhərində "qədim erməni şəhəri-Tigranakert" tapdıqlarını həyasiçasına iddia edən erməni terrorçularının müşayiəti ilə ərazilərimizə soxulan vətəndaşlarına normal yanaşırılar? Qarabağda müharibə başlayacağıni elə bu günlərdə ABŞ Milli Kəşfiyyat Agentliyi də bəyan etdi. Ele isə nədən Vaşinqton qəfil başlayacaq müharibədə öz vətəndaşlarının məhv olacağını narahat deyil?

Bu günlərdə Qarabağdakı separatçı qurumun nümayəndələri Azərbaycan ordusunun hücumlarını dəf etməyə qadir olduqlarına görə ABŞ-dan aldıqları gecəgörme cihazalarına təşəkkür etdilər. Onların sözlərinə görə, aprel döyüşlərinə qədər Azərbaycan ordusunun hansısa hərəkətlərini yalnız gündüzler müşahida edə bilirdilərsə, artıq bu, gecələr də çətin deyil. ABŞ-in sülhə verdiyi bu "töhfə" haqqında deməyə söz tapmaq mümkün deyil. Antiterror əməliyyatının iştirakçısı olan Azərbaycanın ərazilərində daha çox möhkəmlənmək üçün terrorçuların müasir avadanlıqla təchiz olunması əcaibdir. Bu minvalla Azərbaycanı işğalla barışdırmaq, erməni işğalçıların daha çox möhkəmləməsini təmin etmək isteyirlər.

İşğaldə Rusyanın "rolu" isə danılmazdır. Ermənistəndəki rus-erməni hərbi birləşməsinin komandanının Azərbaycanı hədələməsi, Qarabağda "rus dili günləri"nin keçirilməsi, erməni generalın "Rus NATO"sunun başına keçirilməsindən sonra işğalçı ölkənin davamlı şəkildə Ermənistən-Azərbaycan sərhədində atəşkəsin pozulması barədə - Azərbaycan ordusunun Tavuş bölgəsini atəş tutması iddiası ilə - xəbərlər yayması təsadüfi deyil.

İşğalçı ölkə bu mərhələdə himayədarlarının yardımını ilə Azərbaycanı təslimci sülhə imza atdırmağa vadar etməyə istəyir. Belə planın olmasını isə Azərbaycan rəhbərliyi hələ ötən il - böyük güclərin Azərbaycana təzyiq etdiyini deməklə ortaya qoymuşdur. Belə olmasaydı, rəsmi Bakının "Dağlıq Qarabağ Naxçıvan Muxtar Respublikasının statusuna bərabər status vəd edirik" bəyanatına aparıcı paytaxtlardan reaksiya gələr, Ermənistən ordusuna "rədd ol!" komandası verilərdi. Amma...

Son bir neçə ayda Qarabağ separatçılarının əl-qolu çox açılıb, xüsusiye sülhə imza atdırmağa vadar etməyə hazırlaşan həmsədrlik, separatçı respublikaların futbol yarışını da təşkil edib. Separatçıların iştirakı ilə bu kimli oyular qurublar. Əslində isə oyunu bizimle oynayırlar adlarını həmsədr qoyanlar.

Nəhayət, açıq danışmaq zamanıdır "Qarabağ turizmə dəstək" adı altında separatçılara barıt pulu göndərənlər. Kimlər Qarabağın Azərbaycana qaytarılması üçün adımlı atacaqsı, onunla yola davam etmek gərəkdir.

V yazi

Zaman nə qədər keçsə də, kimlər gəlib, getsə də, nə ulduzlar doğub batsa da... deyərdim: Səmərqəndin tək bir ulduzu vardır, o da Uluqbəy! Uluqbəy, Əmir Teymurun dördüncü oğlu Şahruş Mirzənin oğludur.

Əmirin vəfatından iki il sonra, 1407-ci ildə taxta çıxan Şahruş, nəhayət, dövləti nifaqlardan çıxarırlar, bütün asılərə sultanlığını qəbul etdirir, paytaxtı Herata köçürür, 40 il səltənət sürür, 70 yaşında öz əcəli ilə ölürlər.

Mehriban VƏZİR



Uluqbəy 1394-də, atasının bir vaxtlar vali olduğu Azerbaycanda, Sultaniyyə şəhərində, gözəl bir Novruz sabahında dünyaya göz açmışdı. Onu gələcəyin hökmərdə kimi yetişdirir, taxt-tacina yaraşacaq təhsil-təlim verirdilər. O, Təbrizin ünlü alimlərindən, mürşüdlərindən dərs aldı. Qaynaqlar yazır ki, Əmir Teymur atasının adını verdiyi (əsl adı Turqay Mirzə) bu zəki nəvəsinə çox sevərmış, dizinin üstündə əzizlər, onunla həmsəhbət olarmış. Kiçik Turqay isə babasının qucağında belə gözlerini ulduzlar dan ayırmamış. Belə əziz günlərin birində Əmir Teymur nəvəsinin meyus gözlerine baxıb deyir: "Üreyin nə istəyir, de-nən, verim. Uluqbəy əlini göylərə uzadır, ulduzları göstərir, onu istəyirəm" -deyir.

Uluqbəy vəliedh idi, 15 yaşında atası Sultan Şahruş onu Səmərqəndə vali təyin etdi. O da bu iləri fürsətdən istifadə edib dünyanın her yerindən misilsiz kitablar, ünlü alimlər gətirdir, mədrəsələr, kitabxanalar açır, elm təsisatları qurur. Bu kimi işlərin himayəsi üçün vəsaiti bire on artırır. Uluqbəyin işləklərindən xəber tutan alimlər Səmərqəndə axışır. Burada onları şahanə ehtiram, elmi mühit və rifah gözleymirdi. Eləcə də bütün ətrafdan Səmərqəndə zehinli yeniyetmələr göndərilirdi. Onların yaşam və təhsil təminatı Uluqbəy xəzinəsinin himayəsində idi.

O illərdə Uluqbəy nücum haqda bir kitab yazıb atasına - Herata göndərir. Şahruş sultan kitabı oxuyub qəzəblənir. Oğluna belə bir namə yazır: "Yerlə işlərini bitirdin ki, indi Göylə elləşirsin?"

"...Uluqbəyin Rəsədxanası" deyilən təpəyə qalxırıq. Budan şəhər ovuc içi kimi görünürlər, ətraf al-yaşila bürünüb, yasəmən gülləri saçaq-saçaq gözəlli, nisgilli etri ilə özəl bir əhval yaradır. Bir tərəfdən də asta-asta başlamaq istəyən səhra istiləri üzümü qarsır. Muzeyi ziyanətçilərlə qaynaşır.

Uluqbəyin inşa etdiyi o möhtəşəm elm ocağı artıq çoxdan yoxdur. Bu gördüyüümüz o fövqələdə tikilinin ələ gelən qalıqları əsasındadır. Təessüf ki, astronomiya üzrə elmi tədqiqat

yat alımı kimi qaldı. Elə həmin ildə kitab tərcümə edilərək, Londonda, Parisdə, Florensiyada, Cenevrədə neşr edilir.

Gravillin 300 il əvvəl İstanbul bazarından aldığı o kitabı "British American Tobacco" (BAT) şirkətinin prezidenti hərəcada 25 min dollara satın alıb İslam Kərimova bağışlayır. Bu yolla bu nadir kitab sahibinə qayıtmış olur. İşdə, möcüzə!

... İl 1449. Uluqbəyin oğlu Əbdüllətif atasına qarşı üsyən edir. Uluqbəy durumun ağırlığını görüb hakimiyətdən əl çəkir. Uca divan Uluq bəy haqda qərar çıxarır: Məkkəyə getsin ve elmlə uğraşmaqdan tövbə etsin. Tamam. Uluqbəy yola çıxır. Lakin gecə ilə ələmələr dəha bir divan qurub başqa hökm çıxarırlar. Tövbə etmiş alim təhlükəlidir. Öldürülsün. Uluq-

əli kim idi? Əli Quşcu! Türk-İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alımı Əli Quşcu! Əli Quşcu Uluqbəyin kitabları ilə bir yerdə Ağqoyunluların hakimi Uzun Həsənə siğinir. Uzun Həsən onu ehtiramla qəbul edir. O, bir müddət Uzun Həsənin xahişi ilə sultan Mehmet Fatehlə Uzun Həsən arasında

Beli, dünya şöhrəti alim, eyni zamanda xilaskar!

Uluqbəy onu, o Uluq bayi xilas etdi! Əli Quşçunun töremələri Osmanlı sultanlarının görkəmli əyanları oldu.

Əger Əli Quşcu, o 46 yaşlı adam, o gecə, o kitabları qaçırmasayıd, ölüm hökmündən yəniz öz canını qurtarır qaçsaydı, o kitablar o cəhalət xarabalgıına gömüləcəkdi, dünya

Əmir Teymurun nəticəsi neçə atə qatılı oldu?

Böyük alim-hökmədar, elm fədaisi Uluqbəyin faciəvi həyatı haqda bilmədiklərimiz; rəsədxana şeytan yuvasına necə "çəvrildi"?

Institutuna deyil, sadəcə, bir muzeyə çevrilib. Burada ziyyərətçilərə şanlı-şöhrəti Türkstanın orta çağlarında sui-qəsde uğramış elmi nailiyyətləri bərədə məlumat verilir.

Əlbəttə, Uluq bəyin o qiyamətli kitabxanası da, icad etdiyi nücum aletləri də, dörvün o böyük elminin ehtişamı da bugünə gelib çıxmayıb. Ve bugün də bu yerlərdə o elmi mühitin bərpası istəyi sezilmir. Çünkü məktəb yoxdur. Məktəbin sahibi yoxdur. Sahibi ixtiyar olanın məktəbdən, elmdən xəbəri yoxdur. Yalnız keçmişlər öyünmələr var... çoxdan keçib getmişlər.

Burada, bu təpədəki Rəsədxana və onun nəzdindəki elm lap çoxdan qətl edilmişdir, Uluqbəyin başı bədənidən qoparıldığı gün. Həmin gün bələli Türkstanda üç misilsiz edam oldu: Türkistanın böyük alim-hökmədarı Uluqbəyin boyunu vuruldu,

Şərqi ən böyük nücum ocağı rəsədxana və onun nəzdindəki elm yox edildi, Səmərqəndə axışmış alimlər edam hökmü verildi.

Uluqbəyin qətlinin sabahı saray ələmələrinin fitvəsi ilə rəsədxana şeytan yuvası elan edilərək avam camaat tərəfindən dağıdırıldı. Təsəvvür edə bilirsizmi, hər şey, o cah-calal, o kitabxanalar, o keşf edilmiş aletlər, ömür verilmiş əlyazmalar, o məbəd, hər şey və gözə görən hər şey "xalq qəzəbi" altında xincim-xincim oldu. Xalqın gücü çatmayı anata qatılı Əbdüllətif etdi, ağır özülli binanı dağıtmak üçün divarəsən topalar göndərdi.


...Muzeydə sərgilənən bir kitaba baxıram. Bu həmin kitabdır ki, onu 17-ci əsrə İstanbul bazarından avropalı alım Gravill almış, ölkəsinə aparılmış, Avropa ilk dəfə Uluqbəyi görmüş və heyrətə düşmüşdü. Bu kitabla Uluq bəy tarixdə ən böyük astronomiya və riyaziyy-

Mənimlə yanaşı, muzeyi xeyli tamaşaçı dolaşır. Mən də gah yaxşı adam Graville, gah onlara tamaşa edirəm. Qadınlar daha çox göze dayır, onlar yaşlı və milli kimi geyimlərdəirlər. Biri nəyisə oxuyur, o biri nəyisə köçürür. Gökəmərlə ilə yazüb oxumaları bir az tərs gəlir mənə. Soruşuram, o qadınlar ne köçürür? Cavab alıram: ola bilər onlar müəllimlərdir, nəyisə dəqiqləşdirirler. Bu cavab bir az da tərs gəlir mənə...

Haşıyə: bizim Azerbaycanda muzeylər bomboşdur. Giriş

bəy yoldan qaytarılır. Bir arxın kenarında, bir ağacın altında durub, öz dinməz və mətin hali ilə cəlladını gözləyir. Cəllad yubanın. Uluqbəyin başını bədənidən bir göz qırpmında qoparır.

Qara xəbər gece ikən tələbəsi Əliyə yetişir. Əli dan yeri sökülmədən özünü müdürü olğulu rəsədxanaya atır. Müəlliminin əlyazmalarını, cədvəllərini, kitablarını, yanğından mal qəçirilmiş kimi, bir cuvala doldurub dışarı atılır. O, həqiqətən yanğından mal qəçirirdi.



17-ci əsrə İstanbul bazarından Uluqbəyin kitabı almış avropalı alım Gravell

qiyətləri bahadır. Əlbəttə ki, sebəb tekçə bahalıq deyil. Hətta aksiyalarda, açıq qapı günlərində belə orada yalnız yaşlı müəllimlərin yüksib gətirdiyi məktəblilər, bəzən tələbələrə rast gələrsən. Çox nadir hallarda yetkin adamlar gözə dəyər, onların da görkəmindən avropalıq yağar. Özbəkistanda görünen seyrçi mənzəresi bizim ölkədə ağlagəlməz bir şeydir.

Buralarda qarılı, qocaları, çox sadə kütləni, təbiri caizsə, geyimi ilə muzey əhlinə benzəməyen insanları müzəyələrdə gördüm. Xüsusiət bazar günləri açıq hava müzeylərində ayağını qoymağa yer tapmışsan. Düşünə bilərsiniz: xalq bu yerlərə müqəddəsləri ziyanət üçün gəlir. Bu da var, amma sırf müzeyləri də belə tünlük gördüm. Məkkəyə gedəcək, bəziləri səfəfətə düşüb acıdan öləcək. Artıq Səmərqəndə alime hörmət və çorək yox idi...

Qapıdan çıxarkən keşikçi dən soruşur: "Nələr odu, bilir-sənmə?" "Bilirəm", - deyə gəncin gözlərindən çarəsiz yaşalar süzülür.

"Çörəyin varsa, mənə ver. Evdən tələsik çıxdım, götürə bilmədim". Keşikçi çörəyini Əliyə uzadır. Əli çörəyi alıb qoyununa qoyur, kitab dolu cuvalı tərkine atıb dördnala çaparaq Səmərqəndən uzaqlaşır...

Əbdüllətif artıq ona da, rəsədxananın bütün alimlərinə də ölüm hökmü kəsmişdi. Sonradan o alimlərin bəziləri Səmərqəndən başlarını götürüb vəbadan qaçan kimi qaćacaq, bəziləri uca divanda diz çöküb elmdən tövbə edəcək, yaşa-maq namine əfv diləyəcəklər, bəziləri bağışlanmaq üçün Məkkəyə gedəcək, bəziləri səfəfətə düşüb acıdan öləcək. Artıq Səmərqəndə alime hörmət və çorək yox idi...

Beləliklə, Əmir Teymurun yaratdığı təhsil mühiti, Uluqbəyin elm mühiti quşcu Əlini dünə yaşıdır. Üsərvətli Əli Quşcuya çevirir.


Uluqbəy tanımayacaq, onu ən böyük alimlərin ön çərgəsinə çəkməyəcəkdi.

Beləcə, Uluqbəyin rəsədxanası, Şərqi ən möhtəşəm elm ocağı cahillər elində tar-mar olur, elmlə məşğul olmaq cinayət sayılır. Nə yaziq bize!

Uluqbəy öldürülüdü, amma adı böyük alim kimi dünyada qaldı. Əbdüllətifin də adı qaldı - atı qatılı kimi, ziyanın düşməni kimi. Türkستانın uğurları dirlə elmi ziddiyətə getirmiş üləmələrin fitfasi ilə dağılıb torpaqlandı. Səmərqəndə elm bitdi, dini siyasetə alət etmiş üləmələrin Türkstana və İslama vurduğu zərbələr bitmədi və hełə də bitəcək kimi görünür.

O üləmələr hakimiyətdə olanda Uluqbəyin elm kimi deyil, nöker kimi "ləbbey" de-dilər. Oğlu Uluqbəyi devirib taxta çıxıqdıda onun edamı üçün qol qırmalıdır. İki il sonra Əbdüllətifin devirmiş yeni hakim öz nüfuzunu artırmaq üçün Uluqbəyin nəşini Gur-Əmire getirəndə həmin imansızlar nəşin çevrəsində göz yaşı tökdürələr. İşə bax! Hətta ilin fəsilələri belə bu qədər kəskin dəyişir.

...Artıq rəsədxana təpəsi gözlərimə təhsilin, elmin, inkişafın məzari, Turanın çökdürüldüyü məqam kimi görünür. Üreyimə qəm-qüssə getirir, qəlbimi sıxırı... Gedim buralarдан...



İslam Kərimova bağışlanan, Uluqbəyin adını dünyada yaşadan kitabı

Məyin 13-də Ukraynanın paytaxtı Kiyyevdə keçirilən "Eurovision - 2017" beynəlxalq mahnı müsabiqəsi başa çatdı. Portugaliya təmsilcisi Salvador Subral həzin ritmli "Amar Pelos Dois" mahnısı ile yarışmanın qalibi olub. Təmsilçi ümumilikdə 758 xal toplayıb, onun 382 xalını münsiflərdən, 376 xalını isə tele-səsvermədən qazanıb.



Qalmaqqalla bəsləyib, qalmaqqalla
bitən "Eurovision-2017"

Azərbaycan təmsilçisi bu dəfə 14-cü oldu;
Murad Arif: "Bu, sənət müsabiqəsi deyil..."



Portugaliya təmsilcisinin qəlib olması heç də gözlənilməz olmayıb. Çünkü final gecəsində əvvəl artıq favorit ölkələr arasında Portugaliyanın adı çəkilirdi. Beləliklə, 63-cü "Eurovision" yarışması gələn il Portugaliyada keçiriləcək. 615 balla ikinci sıradı Bolqarıstan, 374 balla Moldova üçüncü sıradı yer alıb. Azərbaycan isə yarışmada ümumilikdə 120 xalla 14-cü sıradı yer alıb. Ölkəmizə 12 səs İtaliya, Portugaliya ölkələrinən gəlib. Yunanistan-10, Gürcüstan-10, Ukrayna-6, Bolqarıstan-5, Moldova-5, San Marino-5, Belçika-4, Macarıstan-4, Albaniya-2, Kipr-1, Polşa-1, İrlandiya-1 səs Azərbaycana verib. Tamaşaçı səsverməsi isə ölkəmizə əlavə 42 xal getirib. Azərbaycan isə öz növbəsində 12 xal Belarusiya-yaya verib. O cümlədən Moldovaya-10, Portugaliya-8, Ukraynaya-7, Polşa-ya-6, Yunanistana-5, İsrail-4 xal, Ruminiyaya-3, Bolqarıstanaya-2, Xorvatiyaya-1 xal verib. Ermənistan təmsilçisi isə 79 xalla 18-ci sıradı yer alıb.

də Dilarə Kazimova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, ötən il isə təmsilçimiz Səmra Rəhimli 17-ci sıradada yer aldı.

Maraqlıdır, buna səbəb nədir, təmsilçilərimizin uğursuz çıxışları, yoxsa? "Yeni Müsavat"a danışan aparıcı, bəstəkar-müğənni Murad Arif mövzuya bu cür şərh bildirdi: "Burda bir çox faktorlar var. Bunlar, siyasi,



Bu il "Eurovision-2017" yarışmasında ölkəmizi Diana Haciyeva "Skeletons" mahnısı ilə təmsil edirdi. Azərbaycan da favorit ölkələrin ilk sırasında olsa da, sonda 14-cü sıradı yer aldı. Ümumiyyətlə, son illər Azərbaycan təmsilcileri finalda o qədər də uğur qazana bilmir. Xatırladaq ki, 2011-Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi olub. Ölkəmiz sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış edib. Həmin il müsabiqədə Fərid Məmmədov yarışmada ikinci yeri tutdu. Artıq 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütemadi olaraq uğursuz çıxış edir. Belə ki, 2014-cü il-

kommersiya və Avropa faktorudur. Yeni burda sənətə musiqidən səhbat gedə bilməz. Burda birincilik ya kəskin şəkildə seçilən bir mahniya qismət olur, ya da hansı maraqlardan irəli gelir.

Məsələn, ötən il Camalanın mahnısı bir o qədər güclü nömrə deyildi. Halbuki, rusiyalı təmsilçi Sergey Lazarevin mahnısı daha güclü və çox sevilirdi. Amma Ukraynanın siyasi bir mahni ilə Rusiyani üstələməsi "Eurovision" yarışmasının eş siyasi göstərir. Azərbaycan kimi ölkələrin də ilk illərdə marağı var idi ki, qalib olsun. Yəqin ki, ilk illər bizim marağımız var idi ki, ilk beşliyə düşmək, hər hansı bir

yolla buna nail olurduq. Daha sonra isə Azərbaycanın diqqəti daha çox Avropa, İslam Oyunlarının yönəldiyi üçün "Eurovision" a maraqlı 4-5-ci dərəcəyə düşdü. Çünkü bundan əvvəl bize lazımlı olan qalibiyyəti biz əldə etmişik. Buna görə də bu müsabiqəyə o qədər də diqqət ayrılmır, həmin o yanğın, maraqlı yoxdur. Artıq bu yarışma bizim üçün lokal bir yarışmaya çevrilib. Bəlkə də bunun üstündən 4-5 il keçər, Avropa, İslam, "Formul-1" Oyunlarından sonra bu yarışmaya maraqlı yenidən artar. Amma bir daha qeyd edirəm ki, bu müsabiqə sənət müsabiqəsi deyil".

Xatırladaq ki, "Eurovision-2017" hələ start götürmədən beynəlxalq qalmaqla cənginə düşdü. Məlum olduğu kimi, Rusiyani təmsil edən ifaçı vaxtile işgal olmuş Krimda konsert verdiyi üçün Ukrayna onu öz ölkəsinə buraxmadı. Müsabiqənin rəhbərliyi əvvəlcə buna görə Ukraynanı ev sahibliyini əlindən alacaq ilə hədələsə də, sonda yarışma lazımı qaydada Ukraynada keçirildi. Rusiya isə bu yarışmadan bu il kənarda qaldı. Rusiya bunun əvezində ilk yarımfinal gecəsi zamanında təmsilçisi Yuliya Samoylova üçün Krimda möhtəşəm 9 May Qələbə Günü konserti təşkil etdi.

Digər ən böyük qalmaqla isə final gecəsində yaşandı. Belə ki, müsabiqənin final şousunda Camala səhnəyə çıxaraq çıxış edib. Bu zaman azarkeşlərdən biri, gənc oğlan Avstraliya bayrağı ilə oynaya-oynaya səhnəyə qalıb. Oğlan Camalanın yanında gelərkən qəfildən arxasını tamaşaçılara çevirib ve şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal oğlanı səhnədən uzaqlaşdırıblar. Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üz isteyib.

□ Xalidə GƏRAY

Milyardlar və papaq məsəlesi

Samir SARI

Məndən soruşsalar ki, son 50 ildə Rusiyaya gedən ən uğursuz, ən avam həmyerlimiz kimdir, kəndimizdən Rusiyaya gedən, beşaltı ilden sonra əli atəyindən uzun, cibî boş şəkildə kəndə qayıdan elögularını da göz öndə tutaraq deyərəm, ən əməzek həmyerlimiz milyarder Fərhad Əhmədovdurdur.

Təbii ki, güllerlər, deyərlər, ağızında milyarder deyirsən, milyardlara malik olmaq hara, uğursuzluq hara.

Amma hər şey var-dövlətlə, şan-şöhrətlə ölçülü müraxi, təmiz ad, müsbət reputasiya, yere soxulmamış papaq, iz-zət-nəfs, qeyrət-namus deyilən bir şəyər də var. Nə yazi ki, milyarder həmyerlimiz sinninin ixtiyarlaşan çağında ailəsi tərəfdən ağır zərbe alıb.

Bundan daha pisi də odur ki, Əhmədovun keçmiş arvadı tekce onun namusuna, şərfinə xəyanət etməyib, həm də malına, puluna, milyardlarına xəyanət edib, onları yaribayarı kişinin əlindən alıb. İndi o, az qala heç milyarder də deyil, milyonçudur.

Nəçə gündür, orda-burda bu məsələyə dair söhbətlər gedir, camaat analiz edir: Fərhad Əhmədov strateji səhvini harada buraxıb? Cibində 48 manatla Rusiyaya gedəndə, yoxsa "adı da ki Tatyana" olan, özündən 20 yaş kiçik qadını alanda?

Camaat ikinci versiyaya üstünlük verir. Çünkü cibində 48-150 manatla bu ölkədən canını qurtanıb gedənlər yüz minlərdir, heç biri də peşman deyil. Bir zamanlar bu, yeganə çıxış yolu idi. Əgər Fərhad Əhmədov genç vaxtı riske getməsəydi, özünü Rusiya adlı ucsuz-bcaqsız məmlekətin məchulliğuna atmasayıd, doğulduğu kəndde qalsayıd, böyüyüb gəlib milyarder Fərhad Əhmədov olmayacaqdı, traktorcu Fərhad olacaqdı, ən yaxşı halda kəndin icra nümayəndəsi olacaq, arayış-zad yazüb bir-iki manat alacaqdı.

Belə olsayıd, təbii ki, onun yeganə udusu o olacaqdı ki, papağı salamat qalacaqdı. Məcəzi mənada. Əlbəttə ki, papaq salamatlığı deyəndə traktorcu Fərhadın ağır iş zamanı papağının yağa-mazuta batması, külək vurması səbəbindən başından qopub palçıq düşməsi nəzərdə tutulmur. Papağın bu sayaq fiziki təsirlərə məruz qalması boş şeydir. Əsas odur ki, papaq kişinin xanımı tərəfindən yere soxulması. Onu da ki, traktorcu Fərhadın həyat yoldaşı Gülnisə (ad şartdır) etməyəcəkdi. Çünkü bu kimi hərəkətlər başqa coğrafi məkanlara baxanda 39-42-ci paralellərin bu səmtində yaymış deyil.

İntəhası, necə deyərlər, Allah bir tərəfdən verəndə də o biri tərəfdən alır. Fərhad Əhmədova verilən milyardların bədəli də odur ki, adama xəyanətkar bir qadın qismət olub, o da gedib milyarderimizin oğlunun sinif yoldaşları ilə (hələ bu, onun boyununa qoyulandır) oturub-durub.

Nankor qadın. Əgər vaxtında F.Əhmədov ona yiye durmasa, alıb arvad etməsə, yəqin ki, adı və şəkli ən yaxşıhalda "Moskva fahisələri" elektron kataloqunda yer alacaqdı, ya da özü paytaxt şosselərinin qırğındında durub müştəri gözləyəcəkdi. Ancaq işə baxın ki, fitrətdə fahisəlik olan birisi bu saat Londonnda kralıçalar kimi həyat yaşayır, üstəlik, keçmiş erindən də əl çəkmir, bu nə vaxt bir alqı-satqı eməliyyatıdib yeni milyonlar qazanır, Tatyana kişini verir mehkəməyə, qazndığını yarısını əlindən alır.

Görünür, milyarder Əhmədov bu məsələni ona görə ictimailəşdirməli oldu. Yoxsa papağı ilə əlaqədar sarsıntılar yaşmış heç bir kişi bənəsənələn hələm-hələm ictimailəşdirib postsovet məkanını özüne güldürmek istəməz. Çünkü bu məsələ "kişinin başına iş gelər" idiomatikasının altına girmir, kişi idiotizminin böyrüne qıslır.

O gün bir xanım bu məsələyə dair dərc olunmuş məqalənin altına təxminən belə bir şərh yazmışdı ki, o milyarderə haqq olur, özümüzün gül kimi sədaqətli, yanımcı qızlarımızı burda qoyub, gedib Moskvanın lotuskalarını alanda elə də olmalıdır.

Baxırsan ki, bu xanım da haqlıdır. Amma qismən. Çünkü burda qalanda adamın milyarder olmaq şansı olmur, uzaqbaşlı kəndin icra nümayəndəsi ola bilir, o da bir gün seki məntəqəsində seçicilər səsverməyə 95 faiz gəlmədiyi üçün çıxarıb atırlar bayır, işsiz qalır, axşam da evə gedəndə Gülnisə üstüne acıqlanır ki, xalxin kişiləri qaz vurub qazan doldurur, sənədə gün axşamacan çayxanada domino oynayırsan. Kişi də papağını qabağına qoyub acı-acı fikirləşir ki, Rusiyadan nəhaq qayıtdım, Tatyana da gül kimi qız idi, onu alsaydım, belə də indi milyonçuydım.

Bu halda adam ağlına getirmir ki, indi heç olmasa papağı gözünün qabağındadır, dalda yerde xroniki şəkildə yere soxulmur.

Yəni traktorcu və ya İH nümayəndəsi olmağın da öz riskləri var, qıraq yerdə milyarder olmağın da öz çətinlikləri var. Asan deyil.

"Yeni Müsavat"ın budəfəki müsahibi Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamaldır. Aktyorla çalıştığı tərtdə, qrim otağında görüşüb, səhbətləşdik:

- Necəsiz? Teatrdakı işləriniz necə gedir?

- Saq olun. Özüm pis deyiləm, teatrdakı işlər də pis deyil. Təzə tamaşalarda hələ yoxam. Amma yəqin ki, İnşallah olaram. Axıncı tamaşam Vaqif Səmədoğlunun "Generalın son emri" oldu.

- General oynamışdır.

- Bəli, iki il bundan əvvəl. Xalq artisti Ramiz Həsənoğlu tamaşanın rejissoru idi.

- Bəs son zamanlar niyə yoxsuz tamaşalarda?

- Hələ ki... ola bilsin, mənə uyğun tamaşa yoxdur. Nəsə, belə başa düşürəm.

- Bəs yeni tamaşalar üçün daiximirsiz?

- Evdən çıxanda gərək bilsən ki, hansı tamaşa üzərində işləməye, hansı rol üçün gedirsin. Yalnız rol xətrinə oynamaq, belə olmur. Şəxşən mən belə deyiləm. Gərək rol oynayanda qəliz, yaxşı obrazlar yaradasan. Obraz da insandır da, rol oynayanda həyatda olmayı yəni insanı dünyaya getirirsin.

- Sizi teatrdə baş verən qalmaqlardan da kənardə görürük. Son illərdə teatrın həyatında məlum çoxsaylı qalmaqlar oldu. Amma heç birində sizi görmədi.

- Yox, heç görəmeyeceksiz də (gülümşəyir). Mənim belə işlərə münasibətim yaxşı deyil.

- Amma etiraf edək ki, bəzən bu qalmaqlar sayısında gözdən kənardə qalmış sənətkarlarımız yenidən yada düşür, gündəmə gəlir.

- Hesab etmirəm ki, mən gözden kənardə qalmışam. Yəni bunu hiss etmirəm. Hazırda televiziya kanallarından çox zənglər olur. Amma nəsə getmək istəmirəm. Ümumiyyətə, hər təklife, çağırışa getmirməm. Gedəndə də işimlə gedirəm. Məsələn, ya tamaşalarımı göstərirəm, ya deyirəm orda monoloq deyim. Mən adı sual verirəm, Görürəm ki, cuxu acız qalır. Deyirəm, rəqqas çağıranda orda nə edir, işi-peşesi nədir, rəqs edir da orda. Şairi çağıranda şeir deyir, müğənni mahni ifa edir və sairə. Bəs niyə aktyor çağıranda orda qeybat etməlidir? Aktyoru da çıxart monoloq desin, bədii qiraət desin, ya onun tamaşalarından göstərilsin.

- Sizi seriallarda, yeni çəkilən filmlərdə də görə bilmişik. Demək olar ki, "Üç bacı" serialından sonra görünmədiz.

- Təklif olur, amma yənə qeyd edim ki, mən bu yaşına qədər pul dalınca qaçmamışam. Yəni imkan, təkliflər olub, amma... Bundan əvvəl qeyd etdim ki, gərk isindən zövq ala biləsem. "Üç bacı"da çox gözəl kollektiv alınmışdı. Çox gözəl rejissor, texniki heyət var idi. Çox güman onu təşkil edənin əməyi idi. Elə adamları yırmışdı ki, mən öz işimdən, mənə olan münasibətdən zövq alırdım. Serialda Maarif kişini yaratdım, kim məni görür, deyir ki, "Bizim blokda da bu cür kişi, ona oxşayan biri var" (gülümşəyir). Nəsə maraqlı obraz alınmışdı.



"Kim öz nişanlısını, bacısını götürüb"

"Tərbiyəsiz aktyorun tamaşasında gedər?"

**Xalq artisti Cəfər Namiq Kamal:
"Belə getsə, heç film görməyəcəksiz"**

- Həmin obrazınız siza xeyli tamaşaçı sevgisi qazandırı... Çəkildiyiniz son filmlərə gələk, onlardan isə öz narazılığınızı bildirmişdiz, hətta premyeralarına getmadınız.

- Nə bilim (düşünür)... Belə

kaprizli adam deyiləm ki, hər şəxsi "miz" qoyum. Amma aktyor sağ olan müddətdə onu başqa niyə səsləndirməlidir? (Səhbət rejissor Eldar Quliyevin çəkdiyi "Dərvishin qeydləri" filmindən gedir - X.G.) Əger mənim səsəm tutulubsa, o rola uyğun deyildim, heç məni çəkməyəydiz də. Mən gəlib səndən xahiş etmemişdim ki. Mənə 2-3 palter kostyum tikilmişdi, mən onları "primerkalar"na getmişdim. Qrim ediblər məni 3 saatlarla. Bunun cəkilişləri, məşqləri, dublları olub. İndi siz deyin, öz danışığımı mən yaxşı səsləndirə bilərəm, ya başqası gəlib qalstukda mətni oxuyub, gedən? Hansımız obrazda daha yaxın olarıq? Mən axı işin içindəyəm. Tərəf müqabilimlə bir yerdə olmuşuq, bir-birimizi eşitmışık, duymuşuq və sairə. Amma birdən-birdə kənardan birinə mətni verirlər ki, gel bunu oxu. O da metni bölgəzdən yuxarı oxuyub. Olmadı ki, bu.

- Ümumiyyəti, son vaxtlar da sənətkarlarımıza əksəriyyəti çəkildiyi filmlərdən narazılıq edir, premyeralara gəlmirlər. Məsələn, əfsanəvi aktyorumuz Rəsim Balayev də çəkildiyi son filmin premyerasına gəlmədi, hətta açıqlama verdi ki, "bilsəydim, heç çəkilməzdim o filmə". Sizcə, buna səbəb nədir? Əvvəller də belə hallar var idimi?

- Əvvəller... filmlər elə əvvəller çəkilib də. Özünüz bunu məndən yaxşı görürsəz. Belə getsə, heç film görməyəcəksiz, çünki film çəkənlər rəhmətə getdi.

- Amma biz sizi filmlərdə elə 90-ci illərdən sonra gördük.

- Bilisiz necədir, mən 1972-ci ildən 1996-ci ilə qədər

Gənc Tamaşacılar Teatrında işləmişəm. 1993-cü ilde Həsənəğa Turabov məni Akademik Milli Dram Teatrına dəvət etdi. Amma mən 96-ci ilde, xatırlayıram ki, iyun ayında bura gəldim. Həsənəğa Turabov həmişə məni gərəndə deyirdi ki, "dolamışan məni, camaat məndən xahiş edir ki, onu bu teatra gətirək, amma səni çağırıram gəlmirsən?" Mənim xətrimi çox istəyirdi. Beləcə, həmin vaxt teatra gəldim. Mənə dedi ki, "bu vaxtı teatra gələrlər, 15 gündən sonra teatr məzuniyyətə çıxacaq". Dədim ki, "onda mən gedim". Ayağa qalxanda dedi ki, "otur, getsən, gəlməyəcəksən". Zəng vurdur ki, Cəfərin əmrini verir. Yəni mən Gənc Tamaşacılar teatrında işləyəndə teatrın binası yox idi, söküdürlər, 11 il biz qastrollarda, çarx üstündə olmuşuq. Təsəvvür edin ki, gedirdik qastrollara, gəlib təzə tamaşa təhvil verirdik, yənə də teatr bağlanmasın deyə, yenidən qastrollara gedirdik. Həmin vaxtlarda da filmlər çəkilirdi - "Nəsimi", "Babek" və digərləri. Hər halda Nəsimini oynamasaq da, onun dostlarından birini oynaya bilərdik. Yəni həmin vaxtlarda mən Bakıda tapılğırdım deyə, filmlərdən də kənardə qaldım, bizdən əllerini üzümüzürlər.

- Amma qardaşınız İlham Namiq Kamal həmin vaxtlarda çox tele-tamaşalara, filmlərə çəkilib.

- Yox, o da çox çəkilmədi... Nəsə mən hər dəvet edilən yere getmirəm, bəlkə heç bu yaxşı deyil, bilmirəm...

- Məsahiblərinizin birində demisəndə ki, qardaşım məndən bir yaş böyük olsa da, ilk dəfə mən onun əlindən tutub teatra gətirmişəm. Amma maraqlıdır ki, daha çox İlham Namiq Kamal ekranlarında, tele-tamaşalarda oldu.

- Deyirəm də, həmin vaxtlar mən Bakıda olmamışam. Seriallara, tele-filmələrə də 96-ci ilərdən sonra çəkilmİŞEM.

- Sizi yaxından olaraq ilk də-

duşunu tamaşçılar görür. Tamaşçı aktyoru hətta rolda da olanda bili ki, bu necə adamdır. Kim öz nişanlısını, yoldaşını, bacısını götürüb davranışını bilməyən, tərbiyəsiz aktyorun tamaşasına gedər? Heç vaxt getməz. Aktyor, aktrisa gərək tərbiyeli olsun.

- Bu, sizin fikrinizdir, "aktyorluq gözəl sənətdir, amma insan ömrünü qsaldır".

- Bəli, belədir də.

- Bəs peşən deyilsiz bu sənətdə olmağıniza?

- (fikrə gedir)... Gərək qayğı olsun. Qayğı ona görə olmalıdır

- Onların marağı olmasa, universiteti bitirib bura gəlməzler. Bizim dövrə müqayisədə onlar üçün şərait daha çoxdur. Yəni əger istədədi, ürəyində yanğısı varsa, o, işleyəcək, pul da qazanacaq.

- Yəni istədədi varsa, önə çıxa biləcək.

- Mütləq. İstedədi nə ilə sıxmaq olar? Deyirlər ki, istədəd ovudək xəmir kimidir, onu sıxırsan barmaqlarının arasından çıxır. İstedədi heç vaxt sıxib öldürmək olmaz. Bir az sıxarsan, gec alınar, amma sonda nəticəsi olacaq.

- Son vaxtlar ölkəmizdə çox-



"Aktyor sağ olan müddətdə onu başqası niyə səsləndirməlidir?"

fə metroda gördüm. Çox təəcübəldəm, ağılmışdan bu sual keçdi ki, görəsən Xalq artistimiz niyə metrodan istifadə edir, xalqın içində də çox olmaq üçün, ya avtomobili yoxdur?..

- Yox, avtomobilim var. Özüm ayaqla gəzməyi daha çox sevirəm. Bu gün tamaşadır, yənə avtomobilimdən istifadə etməmişəm. Bağış gedəndə elimdən tutur. Amma belə, çox istifadə etmirəm.

- Yəni sadəliyi sevirsiz.

- Özümə belə rahat hiss edirəm. Həm də ayaqla gəzmək xeyirdir axı.

- Bəzən görürük ki, gənc nəsil ictimaiyyətdə olan sənətkarları tanımlar. Bəs sizi necə, gənclər tanıyır, münasibətləri necədir?

- Taniyırlar, münasibətləri də çox yaxşıdır. Həm biz özümüzü elə güne qoymamışq ki, başqa münasibət göstərsinler. Aktyoru tanıtmamaq günah deyil, pis odur ki, onun haqqında pis fikirləri olsun və sairə. Gərək, aktyor şəxsiyyət olsun. Əsərlərdə ekran böyüdücü şübhədir. Aktyorun hansı xarakterdə ol-

ki, bu insan bilə-bilə öz ömrünü qisaldır.

- Ailədən, yoxsa dövlətdən qayğı olmalıdır?

- Hər yerden. Ailədə qayğı olması sənin özündən asildir. Amma digərləri insanın özündən asılı olən məsələ deyil.

- Qayğı görürsüz?

- Mən özüm Xalq artisti, prezident təqaüdçüsüyəm, prezident mənə ev bağışlaşıb.

- Bildiyim qədər həmin evi bağ evi ilə əvəzləmisiz.

- Bəli, elə etdim ki, nəvərim orda 3 ay istirahət etsinlər. Belə, heyatından narazı deyiləm. Amma bu qayğı olmalıdır, mən təkcə öz heyatından daşınamışam, bütün aktyorlara şamil edirəm. Yəni insan tək öz dərdini çəke bilmir, amma aktyor səhnədə bir ayda 10-12 nefərin dərdini çəkir, onu içindən keçirir. Əger keçirməsən zalda əyleşən sənə inanmayaçaq, zalda əsnəyərək üzüne baxar, hətta ayağa qalxıb, çıxıb gedə bilər. Bu ləp biabırçılıqdır.

- Gəriyə boylananda nə sizi kövrəldir, incidir?

- Elə kövrəlməli bir şey yoxdur. Yəni man heç vaxt boş da yanmamışam, Genç Tamaşacılar Teatrında əla rollarım olub. Bura geləndə də fasileziz işləmisiem.

- Amma indi deyəsən boşluğun da qalmışır.

- Yox, boşluqda deyiləm, tamaşalarım olur. İndi bir azdan "Xanuma" tamaşasında iştirak edəcəm".

□ Xalidə GƏRAY
Fotolar müəllifindir



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağ ixtilafı və bu ixtilafın həllinə dair danışçılar ətrafında qeyri-müəyyənlilik davam edir. Bu arada Rusiyanın onsuz da forposta çevirdiyi işgalçi Ermənistanda hərbi mövcudluğunu daha gücləndirmək niyyəti müşahidə olunmaqdır. Rusiya xarici işlər naziri Sergey Lavrov Gümrüdəki 102 sayılı bazadan da İŞİD-ə qarşı mübarizədə istifadə edilə bileyəni haqqda bu günlərdə səsləndirdiyi fikir isə birmənalı qarşınmayıb - maraqlıdır ki, daha çox elə Ermənistannın özündə.

Təcavüzkar ölkənin rəsmiləri açıq bildirməsələr də, ekspertlər və şərhçilər seviyyəsində belə bir narahatlıq var ki, Ermənistanda Rusiyanın maraqları naminə terror təşkilatının hədəfinə gələ bilər - hərçənd, Ermənistanda özəl terrorçu-dövlətdir ki var. Çünkü o, Azərbaycana qarşı təkcə işgalçılıq siyaseti aparmır, eyni zamanda işgal altındaki ərazi-lərdə etnik təmizləmələr, Xocalı soyqırımı, xalqımıza qarşı digər bu kimi terror aktları həyata keçirib.

Şübhəsiz, Rusiya Ermənistanda özəl terrorçu-dövlətdən qarşıdır. İlk növbədə Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonası da daxil, regiona nəzarət və təsir imkanlarını gücləndirmək niyyətindədir. Ermenistanla Rusiyanın daxil olduğu hərbi blok - Kollektiv Təhlükəsizlik Müqavili - Təşkilati (KTMT) və

ötən il yaradılan birgə hərbi qruplaşma da öncəliklə Kremlin regional maraqlarından qaynaqlanır, neinki Ermənistandan milli maraqlarından.

Ancaq təbii ki, bu zaman Moskva öz satellitini də unutmur, onun təhlükəsizliyinin və işgalçi kimi varlığının qaranti kimi çıxış etməkde davam edir. Bu xüsusda Gümrüdəki hərbi baza iki ölkə hərbi əlaqələrində mərkəzi faktor olaraq qalır. Belə görünür ki, Rusiya tek bu baza ilə də kifayətlənmək niyyətində deyil və Ermənistanda hərbi mövcudluğunu daha uzun müddətə saxlamaya hazırlaşır.

Ancaq rusiyalı tanınmış politoloq, xarici siyaset, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimuk hesab edir ki, Rusiyanın Ermənistanda artan hərbi mövcudluğu fikri daha çox informasiya sahəsində və müşahidəçilərin şüurun-

da keçərlidir. Musavat.com-un rusdilli vesti.az saytına istinadən verdiyi məlumatə görə, politoloq bu xüsusda yazdığı məqalədə bildirir: "Ermənistan ölçütə balaca ölkədir. Bu baxımdan onun ərazisində yerləşən hərbi bazanın öz təbii sərhədləri var. Erməni dövlətində Rusiya hərbi obyektiinin bütün parametrləri və standartları çoxdan gözlənilir. Hərbi bazanın fəaliyyətini optimallaşdırmağa zərurət isə xəritədə Cənubi Qafqazdan bir az aşağıda baş verənlərlə bağlıdır".

Politoloqa görə, söhbət məhz Yaxın Şərqdən gedir: "Axı əger Yaxın Şərqdəki siyasiya nəzarətdən çıxsa, - o cümlədən də Türkiye ordusunun iştirakı ilə, - o zaman İŞİD başda olmaqla terror axını şimala üz tutacaq. Və o zaman isə onun qarşısını almaq üçün hətta 102 sayılı baza kimi yüzlər hərbi baza lazımları".

Lakin rusiyalı analitikə görə, Rusiya üçün məhz belə bir təhlükənin aparıcı olduğunu Bakını inandırmaq praktik surətdə mümkün deyil. "Ona görə ki, Bakını ən əvvəl Rusiya hərbi bazasının Qarabağdakı proseslər fonunda güclənməsi maraqlandır. Ancaq yəqin ki, heç

Ancaq təbii ki, bu zaman Moskva öz satellitini də unutmur, onun təhlükəsizliyinin və işgalçi kimi varlığının qaranti kimi çıxış etməkde davam edir. Bu xüsusda Gümrüdəki hərbi baza iki ölkə hərbi əlaqələrində mərkəzi faktor olaraq qalır. Belə görünür ki, Rusiya tek bu baza ilə də kifayətlənmək niyyətində deyil və Ermənistanda hərbi mövcudluğunu daha uzun müddətə saxlamaya hazırlaşır.

Ancaq rusiyalı tanınmış politoloq, xarici siyaset, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimuk hesab edir ki, Rusiyanın Ermənistanda artan hərbi mövcudluğu fikri daha çox informasiya sahəsində və müşahidəçilərin şüurun-



kimi heç nəyə inandırmağa lüzum yoxdur. Nəzəri cəhətcə mühakimə yürütsək, Bakını, məsələn, Moskvanın ona silah satmasını qəfil dayandırması qayğılandıra bilər. Ancaq burda hər şey necə gedirdi, indi də qayda-sında davam edir", - deyə Trofimuk əlavə edib.

Doğrudur, Rusiya Azərbaycan üçün əsas silah satıcılarındandır. Ancaq onu da etiraf etmək lazımdır ki, Rusiya Azərbaycanca verdiyi silahlardan və döyüş sistemlərinin ərazilərin işğaldan azad edilməsinə heç də isti baxmır. Hətta Rusiya XİN başçısı S. Lavrovun məlum açıqlaması göstərdi ki, Azərbaycan daxilində erməni separatçılarına qarşı antiterror


Azərbaycanın daxili məsələsi hesab olmaz. Yəni belə çıxır ki, işgalçılara qarşı hərbi güc vasitəsilə sərt tədbir görmək istəyən Bakı Moskvadan icazə almalıdır. Necə deyərlər, təcavüzkar cəza da icazəli və "dozalaşmış" olmalıdır.

O zaman sual ortaya çıxır ki, milyardlarla dollar xərclənən bu silah-sursat Azərbaycanın nəyə lazımdır, vitrine qoymaq üçün? Təbii ki, yox. Azərbaycanın belə niyyəti yoxdur. Bakı Rusyanın münaqişə tərəfləri arasında hərbi balans yaratmaq yolu ilə status-kvonu davamlı etmək kursunu da məqbul sayı bilməz.

Bələ qənaət hasil olur ki, Kreml Azərbaycana silah və boş vədlər, işgalçiya isə varlıq, mövcudluq zəmanəti ve-

rir. Onu işgali davam etdirmək üçün qarantiya altına alır. Aydındır ki, rəsmi Moskvanın Qarabağla bağlı bu ənənəvi taktikası dəyişməyinə, sülh danışçıları da dalandan çıxmayacaq. Demek, bölgədə böyük müharibə riski də artmaqdə davam edəcək.

Müharibə riski isə heç şübhəsiz, Bakı ilə Moskva arasında etimad səviyyəsinin yetərlili səviyyədə olmasına imkan verməyəcək. Cün-



Azərbaycanda Umid və boş vədlər, işgalçılıq - dəstək...

Kremlin Qarabağla bağlı ənənəvi taktikası nə vaxt dəyişəcək? Sülh danışçılarında dönüş üçün əsas şərt; **rusiyalı politoloq**: "Moskva Bakıya silah satışını qəfil dayandırsa..."

ki artıq qeyd edildiyi kimi, belə bir riskin əsas səbəbkarı elə məhz Qarabağ danışçılarında müsbətə real döñüş yaratmaq istəməyən Rusiyanın özüdür. Rusiya əfsuslar olsun ki, münaqişə zonasındaki situasiyanı idarə etməklə öz işini bitmiş hesab eləmək istəyir.

Bəs bundan sonrakı gözləntilər nədən ibaretdir? Yəqin ki, çox şey regionda bundan sonra cərəyan edəcək geosiyasi proseslərdən, o sırada Türkiye amilindən və Ankara-Moskva münasibətlərindən, habelə ABŞ-in bölgəyə təsir imkanlarının artıb-artmayacağından və ABŞ-Rusiya münasibətlərin xarakterində asılı olacaq.

Azərbaycan bu və digər mümkün gəlismələrin hamisə yaxşı hazır olmalıdır. Söhbət öncəliklə uzaqgörən, çəvik diplomatiyadan və hərbi qüdrəti daima yüksək səviyyədə saxlamaqdan gedir. Biz gərek unutmayaq ki, ermənilər son yüz ilde lazım gələndə gah Rusiyanın, gah da Qərbin əlaltısı olmayı, özlərinə sərf etmədikdə siyasi düşərgə dəyişməyi meharətlə bacarlılar. Bu məsələdə sözsüz ki, xristian amili də özünəməsus rol oynayıb...



Ermənilər basdırıldıqları minalara düşürlər

Minanın partlaması nəticəsində Ermənistana sakını Kamon Xaçık Kyureqyanın sağ ayağı amputasiya edilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Ermeninin göyərti yüksəkən minaya düşdüyü bildirilir (axar.az).

Qeyd edək ki, son günlər ermənilər öz basdırıldıqları minalara tez-tez düşürlər. Mayın 4-də Ermənistana Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Çoratan kəndində erməni muzdru əsgər Şiraz Saakyan minaya düşmüdü. Onun da bir ayağı amputasiya edilmişdi.


Günəş eynəklərinin alarkən bunlara diqqət edin

Paytaxtda satılan eynəklərin əksəriyyəti saxtadır, onları necə tanımlı...

Günəşli havalarda günəş eynəyi olmadan çöle çıxmamaq, demək olar ki, mümkünüsüzdür. Çünkü günəş eynəklərindən istifadə etməməklə biz həm gözlərimizin sağlamlığını təhlükəyə atmış olur, həm də gözlerimizi qiyaraq gözətrafında qırışların əmələ gəlməsinə səbəb yaradırıq. Xüsusən de xanımlar qeyd etdiyim ikinci məqama həssaslıqla yanaşırlar.

Biz gözlərimizi yalnız orijinal gün eynəkləri ilə qoruya kən nələre diqqət etməliyik? bilərik. Çox ucuz və keyfiyyətsiz gün eynəklərini istifadə etməklə isə neinkı gözlərimizi günəş şüasından qoruyur, əksinə gözlərimizin vəziyyətini daha da pisləşdirmiş olur. Alimlərdə Günəş şüalarının gözlər üçün ciddi təhlükə hesab olduğunu sübuta yetirib. Bu gün paytaxtin istənilən yerində istər metro çıxışları olsun, istər küçələr, istərsə də optikalarda gün eynəklərinin satışına rast gəlirik. Apardığımız müşahidələrlə onların qiyamətlərinin də müxtəlif olduğunu deməyə əsas verir. Eyni tipli, görünüşü və eyni firmanın adı hekk olunan eynəklər var ki, 5 manatdır, eləsi də var ki, 200-300 manat arası. Təbii ki, qiymət eynəyin keyfiyyətindən də xəbər verir.

Bəs günəş eynəyi alarkən gün eynəkləri ilə qoruya kən nələre diqqət etməliyik? Optikalarda, mağazalar da, ticarət mərkəzlərində və küçələrdə apardığımız müşahidələr göstərdi ki, bu gün paytaxtda satılan Günəş eynəklərinin əksəriyyəti saxtadır və gözləri günəş şüasından qorumur. Onların orijinallığını təsdiq edəcək heç bir sertifikat, bir kağız belə olsun yoxdur. Hətta satıcılardan Günəş eynəyi gözləri doğrudan da günəş şüasından qoruyurduqda alındığımız cavab "hamısı eynidir, əsas odur gözünə gün düşmür" alındı. Yoxlanış üçün test tələb etdikdə, bize test təqdim edən olmadı. Ancaq təessüfə qeyd etməliyik ki, keçənlərə satılan 5-10 manatlıq saxta eynəkləri alıb istifadə edənlər kifayət qədərdir. Çoxu da bunu aksesuar, bəzək kimi



**İzrail ənənəsi əsasında özəl tibbi sahədə 20 illik təcrübə!
XƏSTƏLİKDƏN ƏZAB ÇƏKƏN İNSANLARA ƏSASƏN KİŞİLƏRƏ!
DİQQƏT!!! AXIRINCI ŞANS!!!**

Azerbaycanda və yaxud xaricdə diaqnozun təsdiqi və tam müalicəsi mümkün olmayıbsa, **doktor VAİZ SƏMƏDOV**, şəxsi tibbi metodikası ilə Sizin uğurlu və daha qarantili olaraq aşağıdakı xəstəliklərinizi keyfiyyətli müayinə və müalicə edə bilər.

- * Diaqnozu bilinməyən ağır hallar;
- * Xərçəngə şübhəli olan prostat düyünlü adenomasi. Prostatitlər; Qiperetrofiya və ya Atrofiya
- * Cinsi zəiflikdən tam impotensiyadək, marağın və aktların azalması;
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Sidikdə və ya spermada qan;
- * Spermənin azalması və itmesi;
- * Kişi cinsi orqanının birdən əyilməsi və balacalması;
- * Oğlan uşaqlarında cinsi orqanların (penisin və xayaların) inkişafdan qalması;
- * Hormonal və infeksiyon səbəbli sonsuzluq (kişi və qadılarda);
- * Tala-tala və hərtərəfli saçların tökülməsi;
- * Gecə-gündüz uşaq və böyükərlərə sidik aktlarının pozulmaları; Enurez
- * 50 yaşdan sonra oynaqlarda və onurğada baş verən qeyri travmatik ağrılar və herəket çətinlikləri;
- * Psixo-nevroloji gərginlik, yuxusuzluq, qorxu, yaddaşın azalması və digər qəribə olan şikayətlər.
- * Zöhrəvi xəstiliklərdən sonra qalıqlar və ağrılaşmalar.

D-R V.Səmədovun əsas tibbi prinsipi - keyfiyyətli və təkrarsız müalicə aparmaq üçün xəstəliyin əsl və bütün səbəblərini aşkar etmək zəruridir.

Qəbulu yazılmak və ünvanı öyrənmək üçün saat 11-dən 23-ə dək, (050) 213-88-05 nömrəsinə, d-r Vaiz Səmədova zəng etmək olar. Qəbul növbə ilə hər gün saat 12-dən sonra başlayır.

aldığını desələr də əslində Optikalarda isə bu cür gözlərinə nə qədər ziyan eynəklər test edilərək satılır. Ancaq təbii ki, bunu da bütün optikalara şamil etmirdik. Bir sıra optikalarda eynəklərin orijinallığını təsdiq edəcək hansısa sənəd, sertifikat tələb etdikdə, təessüf ki, çoxu bunun olmadığını deyir.

Metro yaxınlığında küçədə eynek satan Raul Qujiev deyir ki, bu cür eynəkləri daha çox gəncələr alır: "Biz satanda deyirkim ki, şübhəsi orijinal deyil, amma günəş şüasından qismən qoruyur. Bəzən bu cür eynək dən 3-nü birdən alırlar. Dəyirlər ki, gündə birini taxacaqıq".

mümkündür. Əslində alındığınız eynək nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmcinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamasdırımayan, gözləri rahatlaşan və onlara istirahət verən olmalıdır.

Mütəxəssisler eynəyin keyfiyyətli olub olmadığını insanın özünün də müəyyən edə biləcəyi qənaətindədir. Belə ki, məsələn əger qəhvəyi eynək almısınızsa, əger o eynəyin şüəsi doğrudan da Günəş şüasından qoruma qabiliyyətinə malikdirse, siz etraf mühitdə olan bütün əşyaları eyni rəngdə görəcəksiniz. Əgər orijinal eynək deyilsə, siz her yeri qəhvəyi rəngdə görəcəksiniz. Bundan başqa, eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirse, burnu və gicgahları sıxırırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Eynəyin şüəsi cizildiği zaman, o, öz keyfiyyətini itirmiş olur. Belə ki, cizilmiş yerdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cizilmiş eynəkdən istifadə etməyin.

Ancaq gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşlıdır. Avtomobil idarəedənlər isə Günəş eynəyi seçərkən onun çərçivəsi və saplaşığının ince olmasına diqqət etməlidirlər. Əgər bu cür eynək istifadə edilməzse, sürücü sağ-sol və yuxarı-aşağı baxarkən görmə sahələri məhdudlaşdırılmış olacaq.

□ **Günel MANAFLI**
Fotoş müəllifindir



**Göygöldə qadınlar
birləşib kişini döydülər**

Göygöldə döyülmə faktı qeyde alımb. APA-nın Qərb bürosunun verdiyi məlumatə görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alımb. Daşkəsən rayon sahəsində iki qadının heyvan otardığını görüb. Onlara etiraz edən kişi qadınlar tərəfindən ağacla döyülib. Müxtəlif bədən xəsarətləri alan 70 yaşlı Ə. Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Dünyada rüşvet, hədiyyə qadağası ile bağlı xeyli məqamlar var. Zaman-zaman bu, qalmaqla şəklinde üzə çıxa bilər. Bundan başqa, rüşvetin və məmər, konqresmen təməhkarlığının detalları dünya mediasının gündəmində olub. Təbii ki, bununla heç də rüşvəti adiləşdirmek, korrupsiyanın vəzifəli şəxslər üçün "olmasa, olmaz" olduğunu anlatmağa çalışmışdır. Sadəcə, bu faktlar var və dünyadan sığortalanmayıb.

Önce bu məsələdə sərt qaydaları olan ölkələrin siyahısına diqqət edək. İspan kralı VI Filip də yerli mətbuata açıqlayıb ki, onun aile üzvləri bahalı hədiyyə ala və pulsuz xidmətdən istifadə edə bilməyecəklər. Söhbət xüsusi güzəştli kreditlərdən və ya təyyarəyə pulsuz bilet alışından, eləcə də adi, sosial və ya xeyriyyə hədlərini aşan istenilən digər hədiyyələrən gedir.

Beləliklə, İspanyanın hazırlığı kralı heç vaxt atası Xuan Karlos tek dəyəri 10 milyon avro olan "Fortuna" yaxtası və ya 2011-ci ildə Ərəb Əmirliliklərinin baş nazirinin bağışladığı iki "Ferrari" kimi hədiyyə ala bilməyəcək. Yeri gəlməşkən, avtomobilərdən biri artıq dövlətə təhvil verilib (ümmümxalq mali elan edilib), ikincisi isə bütün ispanların mali elan edilib.

Kral ailəsi üçün yeni qaydalar 1 yanvar 2015-ci ildən qüvvəyə minib və kralın bacıları istisna olmaqla, bütün aile üzvlərinə şamil ediləcək. Ancaq bacılar da ictimai tədbirlərdə bahalı hədiyyələr qəbul edərsə, onlar ümmümxalq mali elan ediləcək. Hədiyyələrin dəyərine məhdudiyyət qoyulmayıb, son söz kralın olacaq, mehz hansı hədiyyənin "bahalı" hesab oluna biləcəyinə o qərar verir.

Davudoğlu və Azərbaycan bələdiyyələrinin sərt qadağası

Türkiyədə dövlət rəsmilərinə hədiyyə verilməsi qadağan edilib. Bunu 2015-ci ildə ölkənin həmin vaxtkı baş naziri Əhməd Davudoğlu deyib. Davudoğlu qeyd edib ki, dövlət rəsmilərinin, nazirlərin bölgələrə səfərləri zamanı hər hansı başqa bir qurum və şəxslərənə hədiyyə alınması əvəzine, bölgələrdə dövlət rəsmilərinin ağaç əkməsi adət halına salınacaq.

Eyni qadağa bizdə də var. 2015-ci ildə Azərbaycanda Bunnunla bağlı məsəle "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda xüsusi maddə əksini tapıb. Qanuna əsasən, bələdiyyə qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təessüratı yaranan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə müqafat təessüratı yaranan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.



Rüşvet hər yerdə var, amma baxır neçə...

Dünyada rüşvet alan məmurlar, konqresmenlər və onlara tətbiq olunan qadağalar

çusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərərə gelə bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Qeyd edək ki, qanun lağısı Milli Məclisədə ikinci oxunuşdan keçib.

Türkiyənin keçmiş prezidenti Abdulla Gül 4 il önce qərar vermişdi ki, 2012-ci ildən sonra onun qəbuluna gelən rəsmi və ya özəl insanlardan hədiyyə almasın ve 9 ayda onun bu qərarına emel olunub. "Prezident hədiyyə əvəzinə qayğıdan mərum olan və ya yardımə möhtac olan gənclərə kömək edilməsi, ziyaret xatirəsi kimi ağac əkməyi xahiş edib. Bunun müqabilində 60 min ağac əkilib, 46 gəncə təqəüd ödənilib. Əslində insanların hədiyyə vermək mərağını azaltmaq çox çətindir, lakin cənab prezident bu sahədə qərarlıdır".

55 manatdan ucuz ola bilər, amma baha yox...

Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya" qanundan qazanılmışdır. Qanunda maddə əksini tapıb. Qanuna əsasən, bələdiyyə qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təessürat yaranan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu mükafat təessüratı yaranan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Heç kəsdən şəxsi istifadəsi məqsədilə və digər şəxslər üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istəniləbiləm. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərərə gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Hansı hədiyyələri vermək olar, hansını yox...

Türkiyədə də bündə təşkilatlarda çalışanlar üçün hədiyyə senzi mövcuddur. Müvafiq qaydalarda göstərilir ki, çalışdığı quruma fayda anlamına gələn, qurum xidmətlərinin hüquqə uyğun şəkildə həyata keçirilməsinə təsir etməyəcək hədiyyələrin qəbulu uyğundur. Amma bu hədiyyələr də ictimaiyyətə açıqlanmalıdır. Qəbul oluna biləcək hədiyyələrin siy-

hisi bunlardır: kitab, jurnal, kaset, təqvim, CD, cəmiyyətə açıq yarışmalarda, kampaniyalarda və ya tədbirlərdə qazanılan mükafat və hədiyyələr, hər kəsə açıq konfrans, simpozium, forum, panel, yemek və bunun kimi tədbirlərdə verilən xatire məqsədli hədiyyələr, reklam məqsədilə, hər kəsə paylanan və simvolik dəyəri olan reklam və el sənətləri məhsulları, bunnarın xaricində geyim, qiymətli əşya, səyahət, təyyarə bileti, güzəştli kredit, güzəştli endirim... məmurlar tərəfindən qəbul edilə bilər və birbaşa korrupsiya faktına daxildir. Məmurlar ölkə xaricində də hədiyyə qəbul edə bilməz. Daha doğrusu, əgər onlara bu və ya digər beynəlxalq tədbirdə verilən hədiyyə minimum əmək haqqından 10 dəfə bahadırsa, onu alıqları tarixdən 1 ay müddətində çalışdıqları quruma təhvil verməlidilər (Xarici dövlət adamları və millətlərərə quruluş təmsilçiləri tərəfindən verilən imzalı xatire şəkillərinin çərçivələri xaricdir). Qaydalarda qeyd olunur ki, dövlət məmərə protocol və nəzakət qaydaları çərçivəsində bəzi hədiyyələri redd etməyib ala bilər. Amma ölkəsinə qayidan kimi bunu təbe olduğu quruma təhvil vermək zorundadır.

İşdir, hansısa məmər bu qadağa və qaydalarla məhəl qoymayıbsa, Rüşvet və Korrupsiya ilə Mübarizə Qanununda onla bağlı ağır cəzalar yer alır. Bu halda onu 3 ildən 5 ilə qədər həbs cəzası və ya 5 milyon TL-yə yaxın ağır pul cəzası gözləyir.

Faurecia Etik Qaydalarını da yaddan çıxarmayaq. Bu qaydalar 2004-cü ildə BMT Global Aktına daxil edilib. Faurecia siyasətində hədiyyə qəbul etmə ilə bağlı xüsusi bir punkt var. Or-

da qeyd edilib ki, ticarət işçisi müştəri və ya tədarükçülərdən hansı formada olursa olsun (xüsusən də nəğd yolu ilə pul, mal, hər hansı xidmətlər, əyləncə və ya səyahət) hədiyyə, jest qəbul etməlidir. İldə bir dəfə iş ortağı başına 100 avronu ötən heç bir hədiyyə qəbul edilə bilər. Bu cür hədiyyə və mükaflatlar onu göndərən şəxsə anında geri qaytarılmalıdır. Hədiyyənin rədd edilməsinin və ya geri qaytarılmasının qarşı tərəfə hörmətsizlik kimi qəbul olunacağı halda hədiyyəni alan şəxs öz rəhbərliyinə bu barədə çəlumat verməlidir. Çünkü rəhbərlik-

Üzvlər hədiyyələri GSA məmuruna da təhvıl verə bilərlər. Etik qaydalara görə, millət və kəlləri qiyməti 50 dollardan baha olan hədiyyələri qəbul etməlidirlər. Hökumətlər və təşkilatlar tərəfindən verilən hədiyyələr isə 350 dollardan baha olma-malıdır. Bir çox konqresmenlər hədiyyələrin bu qiymətdən ucuz olduğunu düşündüklərini bildiriblər.

"The Hill" qəzeti yazdığını na görə, Azərbaycan və Türkiyə nişanlısı ilə səfər etmiş Julian Grisham deyib ki, səfər zamanı aldığı hədiyyələrin əksəriyyəti onun ofisində olub. Sır-

ğaları, bùllur çay dəstgahı və böyük xalçanı isə xanım Grisham Vaşinqtondakı mənzilində saxlayıb. Xanım millət vəkili Ümumilikdə Konqres məmuru-na 34 adda hədiyyə təhvıl verib. Onun başqa həmkarlarından daha çox hədiyyə aldıqı belli olub. Onun ofisi hədiyyələrin 2015-ci il iyulun 23-də qaytarıldığı məlumat olub. Bu hədiyyələrin arasında üç sakvaj, iki bəzəkli boşqab, press-papye, bir neçə çay servizi, sırgalar, prezident Əliyev haqqında DVD-lər, Azərbaycan xəritəsi, şərf, dəri cildli dəftərlər və iki şüseodekalon vardi.

OCE-nin hesabatında deyilir ki, Jim Bridenstine-nin hədiyyələri arasında qiymətlərinin 3500 və 2500 dollar olduğu söylənən iki xalça olub. O xalçaları 2013-cü ildə "sahibinə" qaytarlığını bildirib. Bridenstine "The Hill" qəzeti yazdı ki, 6 fincan ibarət çay dəstgahı Konqres məmərəna təhvıl verilib. OCE-nin internetdən aldığı məlumatda görə çay dəstgahının texmini qiyməti 85 dollar olub. GSA həmçinin Hinojosa və Clarke-dan xalça və bənövşəyi ipək yaylığı təhvıl alıb.

Daha iki millet vəkili respublikalıqlılar Gregory Meeks və Danny Davis xalçaları xeyriyyəye və yerli məktəbə iane etdiklərini deyiblər. Davis dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub. Bir çox konqresmenlər Bakıdan sonra Türkiyədə olmuş və orada da müxtəlif hədiyyələr almışdır. "The Hill" yazır ki, hədiyyələrin arasında həmçinin press-papye, qələmlər, dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub. Bir çox konqresmenlər xalçaların onların otel otaqlarına onlar konfransda olarkən qoyulduğunu söyləyiblər. "The Hill" yazır ki, adətən Konqres üzvləri onlara verilən hədiyyələr etika hüdudlarını aşdır. Davis dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub. Bir çox konqresmenlər xalçaların onların otel otaqlarına onlar konfransda olarkən qoyulduğunu söyləyiblər. Nümayəndələr Palatasının üzvi qiyməti 350 dollardan olan hədiyyə qəbul edə bilməz.

"Mənə 87 dollar dəyəri olan çini çay servisi de verilmişdi, bir kitab və 4 yerli milli məsələ CD-ləri de hədiyyələr içinde idim," Bridenstine deyib.

□ Sevinc TELMANQIZI



ÜSAVAT

Son səhifə

N 102 (6716) 15 may 2017



Boyu uzun olduğuna görə maşın sürmək qadağan edildi

Məhkəmə boyu uzun olan britaniyalıya maşın sürməyi qadağan edib. Bu barədə lenta.ru saytı "The Telegraph" a istinadən xəbər verir. Polis 26 yaşlı Nyukasl şəhər sakini Adam Elliot kabrioleti ilə gedəndə saxlayıb.

Polislərin diqqətini çəkən kişinin şüsdən çıxan başı olub. Onlar sürücünün maşını ayaq üstə idarə etməsindən şübhələnlər. Daha sonra isə məlum olub ki, avtomobil satışı ilə məşğul olan kişinin boyu 200 santimetr təşkil edir. Buna görə də idarə etdiyi maşına zorla yerləşib. "Polis iddia edirdi ki, mən maşını ayaq üstə idarə etmişəm, amma bu, belə deyildi. Sadəcə mən bu maşın üçün çox hündürəm" - deyə britaniyalı qeyd edib.

İş daha sonra məhkəməyə verilib. Məhkəmədə isə ona bildirilib ki, təhlükeli şəkildə maşın idarə etdiyi üçün günahkarıdır: "Açıq-aydın görünür ki, siz maşını o cür idarə etməklə özünü göstərməyə, uzun boyunuzla fəxr etməyə çalışmışdır. Bununla da digər sürücülərin diqqətini özünüzə cəlb edib, qəza vəziyyəti yaradırdı".

Elliot minimum fevralın 27-ə qədər sükan arxasında oturmağı qadağan ediblər. Həmin tarixdə məhkəmənin növbəti iclası keçiriləcək. Həmin iclasda gənc sürücü üçün cəza tədbiri seçiləcək.

Elm itin yiyəsinə oxşadığını sübut etdi

Itlerin sahiblərinin xasiyyətini eks etdirdiyi barədə fikirlər artıq elmi baxımdan dəstəklənir.

BBC-in xəberinə görə, Avstriyada alimlər deyirlər ki, itlər sahiblərinin narahatlığını və mənfi hissələrini eks etdirə bilər. Rahat, mehriban itlər isə bu keyfiyyətləri insanlara bəxş edərək sahiblərinə stressin öhdəsinə gəlməyə kömək edə bilərlər. 100-dən çox it və onların sahibləri müxtəlif testlərdən keçib, o cümlədən ürək ritmi və təhlükəyə reaksiya. Stressin əlaməti olan kortizol səviyyələrini ölçmek üçün tüpürçək nümunələri də götürüb. Bundan başqa, sahibləri beş əsas xasiyyət əyarına əsasən qiymətləndiriblər: əsəbilik, ünsiyətçilik, yeni təcrübələrə aqıqlıq, xoşagəlimlilik və vicdanlılıq. Itlərin xasiyyətləri yatda)



də anket vasitəsilə qiymətləndirilib. Vyana Universitetindən Dr Iris Schoberl deyib ki, sahiblər və itlər bir-birinin mübarizə mexanizminə təsir edir", deyə alim BBC-ə bildirib. Onun sözlərinə görə, sahiblərinin emosional halları itlərə təsir edir və itlər həmin emosiyaları təkrarlaya bilər. İtlər 30 000 ildən çoxdur ki, insanlarla yan-yanaya yaşayır.

Amerikalı qadın 10 dəqiqəyə 2.65 karat almaz tapıb



Amerikanın Arkanzas ştatında "Almaz krater" parkına gələn bir qadın 10 dəqiqə ərzində 2.65 karatlıq almaz tapıb. Bu barədə lenta.ru saytı UPI-yə istinadən xəbər verir. 25 yaşlı Oklaxom ştat

sakini Viktoriya Brodski doğulduğu yerde olmağa qərar verib və orada 7 karatlıq qiymətli daş tapıb. Qadın ilk dəqiqələrdə bunun həqiqətən də qiymətli daş olmasından şübhələnməyib. Amma daha sonra daşlar muzeyində tapdıgi

daşa bənzər qiymətli daş tapanda veziyəti anlayıb. Ona bildirilər ki, bu günə qədər onun tapıldığı daşlara bənzər hər hansı daş tapılmayıb. Daşın hər hansı defekti yoxdur, yumru forma ya malikdir. Muzeydə bu tapılan daşı "Nindza tısbağalar" multfilmindəki Michelangelo şərəfinə eyni cür adlandırbılardı. Bu ilin mart ayında isə 14 yaşlı yeniyetmə "Almaz krater"ində 7.44 karatlıq almaz tapmışdı.

Park sönmüş vulkanın yerində yerləşir. Bu, dünyada bu sayaq daşlarının saxlandığı yeganə yerdir. 1990-ci ildə orda Stro-un-Vaqner almazı tapılıb. Həmin vaxt park bu daşı 34.7 min dollara satın alıb.

QOÇ - Rastlaşığınız bütün sıxıntı və gərginliklərə baxmayaq, özünüzdə güc tapıb yeni mərhələyə hazır olmalıdır. (15 may) Səbuhi Rəhimli

BÜĞA - Ümumi mənzərə müsbət ovqatdan xəbər verir. İştirakçıı olduğunuz proseslər daha çox xeyrinə cərəyan edəcək. Mistik düşüncələrə dəlib özünü yormaq dansa, daxiliən hesabat verin.

ƏKİZLƏR - Qarşısında maraqlı bir təqvim durur. Hər hansı xoşagəlməzliyi gözləməyə dəyməz. Yaşca sizdən böyük olanlara diqqət ayırın. Əger işlə bağlı olmasa, uzaq səfərə çıxmayıñ.

XƏRÇƏNG - İşleriniz çox olacaq. Üzərinizdə düşən bütün öhdəliklər məsuliyyət və sevgi ilə yanaşın. Əger fəaliyyətinizə mane olmasa, yeni təklifləri rədd etməyin. Bu gün ağız qidalara yeməyin.

ŞİR - Mübahisələr silsiləsinin sonuncu mərhələsindən keçməli olacaqsınız. Bu səbəbdən dəmir kimi möhkəm olmağa cəhd edin. Saat 15-18 arası xoş təsadüflərin də şahidi ola bilərsiniz.

QIZ - Nahara qədər bütün gücünüzle təmininizi qorumağa çalışın. Bunu bacarsanız, növbəti müddətdə ciddi narahatlığınıza olmayıñ. Davranışlarınızda daha çox ədalət prinsiplərinə söylenin.

TƏRƏZI - Aile üzvlərinizin, sevdiyiniz adamların nəbzini tutmağa çalışın. Əger qüs-sur özünüzdə olarsa, üzr istəməkdən çəkinməyin. Qırurlu olmaq belə məqamlarda keçmir. Varlanma ehtimalınız var.

ƏQRƏB - İş günü olsa da, daha çox istirahətə vaxt ayırın. Çünkü hər hansı fəaliyyət uğuru gözlənilmir. Əger şərait yaransa yaxın ünvanlara qonaq getmək və ya sakit guşələrdən birində dincəlmək də olar.

OXATAN - Astroloji göstəricilər ümumi proseslərdən müsbət nəticəyə gələcəyinizi bildirir. Ola bilsin ki, itirilmiş nüfuzunuza da qaytarasınız. Bu gün mənfi yüklü ifadələr işlətməyin ki, gözdən düşməyəsiniz.

ÖĞLAQ - Daxili gərginliyinizi dəf etmək üçün özüne və gücüne etibar etdiyiniz insanların bir araya gəlin. Bu gün sizin ağıllı fikir və məsləhətlərə böyük ehtiyacınız olacaq. Axşamı evinizdə keçirin.

SUTÖKƏN - Başa düşülməməyiniz sizin stress halına gətire bilər. Buna qətiyyən yol verməyin. Çünkü gün ərzində beyninizi dincəltmək əsas vəzifəniz olmalıdır. Qida və yuxunuza ciddi fikir verin.

BALIQLAR - Ulduzların düzümü tekbaşına hansısa işə girişməyi yolverilməz sayır. Mütləq müttəfiq köməyindən istifadə etməlisiniz. Günün sonuna doğru maddi cəhətdən irəliləyişə nail ola bilərsiniz.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Sevgilin yoxdursa, elektroyorğan al

EMNID (Erforschung der öffentlichen Meinung - Marktforschung - Nachrichten - Informationen - Dienstleistungen) institutu alman energetik kampaniyası olan E.ON-un sifarişi ilə Avropa ölkələri vətəndaşları arasında maraqlı bir araştırma keçirib.

Araşdırma insanların öz donmuş ayaqlarını necə qızdırılmasını ilə bağlıdır. İlk yerde elektroyorğanlar gelib. İkinci yerde isə partnyorlardır.

Araşdırma 8 mindən artıq adam qatılıb. Almaniya, Böyük Britaniya, İtalya, Çexiya, Ruminiya, İsviçre, Türkiye və Macarstan ölkələri əhalisi arasında keçirilən araştırma nəticəsində rəyi soruşulanların 28 faizi elektroyorğanı tərəfdarıdır.

Cəmi 25 faiz isə sevgilisini qıçaqlayaraq isinmənin tərəfdarıdır. Yunanistanda portnay w qrelən respondentlərin 24 faizi tərəfə edib. Macaristanda 44 faiz, Ruminiyada isə 39 faiz elektrik cihazının köməyi ilə isinir. Britaniyalılar isə donmuş bədənlərini sevgililərinin köməyi ilə isidirlər.

Səhifəni hazırladı: SELCAN

Redaktor:
Zahid SƏFƏROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"B-Z" mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)